

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməktə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Acidekzol	Şərbət	200 ml	Carica papaya fruit extract - 30 mg, Piper longum fruit extract - 0.5 mg, Terminalia chebula fruit extract - 0.5 mg, Asteracantha longifolia seed powder - 0.5 mg, Cyperus rotundus rhizome extract - 30 mg, Foeniculum vulgare seed powder - 50 mg, Emblica officinalis fruit extract - 50 mg, Cuminum cymium fruit extract - 20 mg, Zingiber officinale rhizome extract - 10 mg, Citrus limon fruit extract - 7.5 mg, Elettaria cardamomum seed powder - 1 mg	Sorbitol solution 70%, Saccharin sodium, Disodium EDTA, Potassium sorbate, Sodium benzoate, Demineral water, Essence pineapple	West-Coast Pharmaceuticals Works Ltd.	Hindistan			Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Acidekzol (şərbət, 200 ml) (Seriya nömrəsi: WA21031, istehsal tarixi: 15.04.2021, son istifadə tarixi: 15.03.2024) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Acidekzol	Şərbət	200 ml			West-Coast Pharmaceuticals Works Ltd.	Hindistan	08.09.2021	Xitam verilən müraciətlər	Əlifov Ayaz Əlixan oğlu tərəfindən 04.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Hindistanın "West-Coast Pharmaceuticals Works Ltd." şirkətinin istehsalı olan WA21028 seriyalı Acidekzol (şərbət, 200 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlməkdə məqsədli ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təqdim edilən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun pH-ı (4.37) normativ sənədlərdə göstərilənlərlə (5.0 -- 7.0) uyğun gəlmir.□ Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəddə uyğun hesab olunmur.□
Active Peptides + HA	İnyeksiya üçün məhlul	5 ml	Aqua >75% - <100%, Hexapeptide-10-Seriseline >1% - <5%, Pentapeptide-18-Leuphasyl >1% - <5%, Glutation >1% - <5%, Hyaluronic Acid >0.1% - <1%, Magnesium Gluconato >0.1% - <1%, Metabisulfito >0.1% - <1%, Vit A - Retinol pemitato >0.1% - <1%, Vit C - Acido ascorbico >0.1% - <1%, Palmitoyl tripeptide-7 <0.1%, Vit B2 - Riboflavina <0.1%, Vit. B6 - Piridoxina <0.1%, Vit. E - Tocoferol <0.1%, Cobalto Gluconato <0.1%, Cobre <0.1%, Zinc Chloride <0.1%, Arginine Aspartate <0.1%, Valine <0.1%	Ayrı geyd edilməyib	Camp Systems 2018, S.L.	İspaniya	30.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Active Peptides + HA, inyeksiya üçün məhlul, 5 ml" adlı məhsul kosmetologiyada dəriyə qulluq üçün istifadəsi təvsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Agrippa	toz	14	Garlic (Allium sativum L.) dry extract( standartized by alliin 1%( 1,440 mg) and alliin 2 %(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek S.A.	Polşa	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa (toz-səge, 5 g № 14) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:: Qablaşdırma və istifadə üzrə təlimatda "tərkib" rəyə uyğun olaraq göstərilin
Agron-150	Kapsul	3 x 10	Phosphatidylerine – 150 mg, Vitamin B2 ( as Riboflavin Sodium Phosphate)- 1.2 mg, L-carnitine – 50 mg, Vitamin B12 ( as Cyanocobalamin) – 2.5 mcg, Coenzyme Q10 – 30 mg, Resveratrol – 5 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) -1.3 mg□	Corn starch, Natural gelatin	Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agron-150 (kapsul №930) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aktiv Flora beybi / Active Flora baby	oral damcı	5 ml	Lactobacillus rhamnosus GG ATCC 53103 2x1011 - 833.33 mg (50% excess), 1x109 CFU per drop	Olive oil, Vitamin C (antioxidant: ascorbyl palmitate)	Komarko Sp. z.o.o	Polşa	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aktiv Flora beybi / Active Flora baby (oral damcı, 5 ml) adlı məhsul (Seriya nömrəsi: 1280320 , istehsal tarixi: 01.12.2020, son istifadə tarixi: 01.11.2022) bağırsağ mikroflorasını tənzimləmək üçün təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməktə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Akut Broncho baby	Şərbət	100 ml	Thymus serpyllum herb dry extract – 125 mg; Althaea officinalis root dry extract -125 mg; Plantago lanceolata- herb dry extract- 75 mg; Propolis extract-150 mg.□	sugar syrup, sodium benzoate, purified water.	Fito Lab MMC	Azərbaycan	17.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Akut Broncho baby (şərbət, 100 ml) adlı bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidani bioloji faal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:1)Tərkib rəyə uyğun olaraq göstərilisin;□ 2)Məhsulun adı dəyişdirilsin belə ki"Baby" sözü 4 yaşdan aşağı uşaqlara uyğundur; □ 3) 1 və 2 qeydlərdə göstərilən dəyişikliklər olunduqdan sonra müvafiq qaydada yazılmış zəmanət məktubu,yeni adlı məhsulun istifadə üzrə □ təlimatın və qablaşmanın ərizəçi tərəfindən təsdiq olunmuş sənədləri Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsə təqdim olunsun.□ □
Alfa Pro	Kapsul	2 x 10			Ambrella	Rusiya	22.09.2021	Xitam verilən müraciətlər	Əsədov Kamran Süleyman oğlunun şirkətinin 25.08.2021 il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiyanın "Ambrella" şirkətinin istehsalı olan ALFA PRO (kapsul, № 20 ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsula dair müvafiq ekspertiza rəyinin verilməsi mümkün deyil. Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun orta çəkisi (739.0 mq) normativ sənədlərdə göstərilənlərə (588.3 - 603.7 mq)uyğun deyil. Həmçinin, məhsulun istehsalatına dair Texniki şərt əvəzinə Texniki təlimat təqdim olunub ki, onun da üzərində ölkə standartlarını tənzimləyən orqanları tərəfindən qeydiyyatı və təsdiqi haqqında heç bir məlumat yoxdur.□ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Hazırkı texnologiya, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəda uyğun hesab olunmur.□
Alfito	Şərbət	100 ml	Aquilaria gallocha wood liquid extract – 23 ml; Bidens tripartita herb liquid extract – 13.8 ml; Glycyrrhiza glabra root liquid extract – 9,2 ml.□	distilled water,sucrose, citric acid(E330),pectin(E440) , sodium benzoate(E211),glycerin(E422) □	Herba Flora MMC	Azərbaycan	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfito (şərbət, 100 ml) adlı məhsul allergiyalar zamanı qidani bioloji faal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:1)"Məhsulun üzərində"Allergiyaları yüngüləşdirən köməkçi vasitə" ifadəsi "Allergiyalar zamanı qidani bioloji faal maddələrlə zənginləşdirmək üçün BFMQƏ" ilə əvəz olunsun;□ 2)İstifadə sahəsi və göstərişlər rəyə uyğun olaraq göstərilisin.
Altiflora Gastrogel	Şərbət	500 ml	Pineapple (Ananas comosus L.) juice concentrate - 9.46 g, Aloe vera leaf powder - 400 mg, Elder (Sambucus nigra L.) leaf powder - 30 mg, Licorice (Glycyrrhiza glabra L.) root extract - 30 mg, Mint (Peppermint L.) leaf powder - 20 mg, Green anise (Pimpinella anisum L.) seed powder - 20 mg, Pineapple juice dry extract - 2 mg, Artichoke (Cynara scolymus L.) leaf extract 2.5% cynarin leaf extract - 1.5 mg, Papaya (Carica papaya) fructus dry extract - 1 mg	Fructose, Xanthan gum, Pineapple flavour, Potassium sorbate powder, Sodium methyl parahydroxybenzoate	Alta Care Laboratorires	Fransa	27.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altiflora Gastrogel (şərbət, 500 ml) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Ameton	Şərbət	150 ml	Omega-3 – 800 mg, DHA - 500 mg, EPA - 400 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 4 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 3 mg, Vitamin C (as Ascorbic acid) - 200 mg, Vitamin A (as Retinol acetate) - 1500 IU, Vitamin E (as alpha-tocopheryl acetate) – 70 IU, Vitamin D3 (as Cholecalciferol) - 800 IU, Zinc (as Zinc sulfate) - 20 mg, Selenium (as Sodium selenite) - 70 mcg, L-Arginine - 300 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ameton (şərbət 150 ml) adlı məhsul omega-3 yağ turşusunun, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Aminodep Plus	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Vitamin C (Ascorbic acid)-40 mg; L-lysine hydrochloride-3.55 mg; L-Leucine-2.85 mg; Glycine- 2.0 mg; L-Methionine-1,84 mg; L-Valine - 1,34 mg; L-Isoleucine- 1.18 mg; L-Alanine-1,0 mg; L-Aspartic acid- 1,0 mg; L-Glutamic acid-1,0 mg; L-Serine- 1,0 mg; L-Proline-1,0 mg; L-Tryptophan-1,0 mg; L-Arginine-0.7 mg; L-Treonine-0,55 mg; L-Phenylalanine-0.5 mg.□	Glycerol, Potassium sorbate, Sodium benzoate, Sucralose.□	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aminodep Plus (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul amin turşularının və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd 1: C vitaminin elmi adı düzgün qeyd olunmuş, rəyə uyğun olaraq;□ Qeyd 2: Növbəti idaxal zamanı istehsalçının tərkib haqqında sənədə məhsulun tərkibi hansı miqdar üçün verilib, qeyd olunmuş.
Aneta	Şərbət	120 ml	Plantago (Plantago major) leaf soft extract – 14 ml, Thyme (Thymus vulgaris) herb soft extract – 14 ml, Mallow (Malva sylvestris) flower and leaf soft extract – 14 ml	Purified water, Glycerol, Sucrose, Sodium benzoate, Citric acid □	"Bəyaz Flora" MMC	Azərbaycan	30.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aneta (şərbət 120 ml) adlı məhsul bəliqəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Arginin L	Kapsul	1	L-arginine - 500 mg	Gelatin (Bovine) (E441), Vegetable Magnesium Stearate (E470b), Silica (E551)	NBTY Manufacturing, LLC	ABŞ	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Arginin-L (kapsul №50) adlı məhsul argininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Asferon C	Tablet	2 X 15	Ferrous sulphate – 54.50 mg (eq. to 20 mg Fe2+), Vitamin C (as ascorbic acid) - 55 mg, Folic acid - 0.40 mg	Microcrystalline cellulose (E460), Calcium carbonate (E170), Croscarmellose sodium (E468), Magnesium stearate (E470), Silicone dioxide (E551), Coating agent-Nutracient 114F265031	Pharmex Rom Industry S.R.L	Rumıniya	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asferon C (tablet №30) (Seriya nömrəsi: 450721, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul qənaazlıq ilə müşayiət olunan hallarda köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BeNORM	Daxilə qəbul üçün məhlul	50 ml			DSZ Doqal Saqlık Gıda ve Kozmetik Ürünleri	Türkiyə	17.09.2021	Xitam verilən müraciətlər	□ "Bio SPS MMC" tərəfindən 19.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "DSZ Doqal Saqlık Gıda ve Kozmetik Ürünleri" şirkətinin istehsalı olan BeNORM (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibində vitamin B6 – 0.08262 mq/ml təyin olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə (0.28 mq/ml) uyğun gəlir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
bestosed	Şərbət	150 ml	Vitamin C (as ascorbic acid) - 60 mg, Vitamin B1 (as thiamine Hydrochloride) - 1 mg, Vitamin B2 (as riboflavin) - 1.6 mg, Vitamin B3 (as nicotinic acid) - 12 mg, Vitamin B5 (as sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as folic acid) - 160 mcg, Vitamin B12 (as cyanocobalamin) - 2 mcg, Vitamin A (as retinol acetate) - 266 mcg, Vitamin D (as cholecalciferol) - 10 mcg, Vitamin E (as d-alpha tocopherol acetate) - 110 mg	Glycerol, Tween 80, Xantane gum, Citric acid, Sodium saccharine, Potassium sorbate, Deionized water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sađ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MaxiDay baby (şərbət 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Köməkçi maddələr rəyə uyğun olaraq (istehsalçı tərəfindən təqdim edilmiş tərkibə aid sənədə əsasən) göstərilməlidir.
Bestosed	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus spp.) leaf and flower extract - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sađ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bestosed (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beybi Formul Mişki Kalsium	Pastil	1	Vitamin D ( as Cholecalciferol 100000 IU/g) - 1.25 mg, Calcium orthophosphate - 350 mg	Starch syrup, Sugar, Gelatin, Lemon acid, Natural red dye, Natural flavor "Strawberry", Natural flavor "Yoğurt", Glazing, Purified water	Evalar QSC	Rusiya	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beybi Formul Mişki Kalsium (pastil, №30) adlı məhsul D vitamini, kalsium və fosfor minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Bigflor	Kapsul	1	Saccharomyces boulardii powder - 250 mg (5 x 10 <sup>9</sup> CFU), Lactobacillus acidophilus - 10 mg (1 x 10 <sup>9</sup> CFU), Lactobacillus rhamnosus - 2.5 mg (1 x 10 <sup>9</sup> CFU), Bifidobacterium longum - 10 mg (1 x 10 <sup>9</sup> CFU), Streptococcus thermophilus - 2.5 mg (0.5 x 10 <sup>9</sup> CFU), Inulin - 25 mg	Hydroxypropyl methylcellulose, Isomalt, Starch, Fatty acids of magnesium salts	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bigflor (kapsul № 10) adlı məhsul bağışsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bilosan forte	Kapsul	3 x 10			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	22.09.2021	Xitam verilən müraciətlər	□ "DSZ MMC" tərəfindən 11.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Bilosan forte (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibindəki ingredientlərin miqdarı təyinatı zamanı sitikolin -- 44.27 mq (100 mq), vitamin B6 -- 7.12 mq (4 mq) aşkar olunmuşdur və NS-də göstərilənlərlə uyğun gəlmir.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□
Bio-H	Şərbət	100 ml	Biotin - 1 mg, Folic acid - 4 mg	Water, Glucose syrup, Potassium sorbate, Sodium benzoate, Citric acid, Sweet orange e.o.	Gricar Chemical S.R.L.	İtaliya	09.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-H (şərbət, 100 ml) (Seriya nömrəsi: 1447, istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 01.06.2024) adlı məhsul metabolik prosesləri yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: "Şüşə flakon" sözü "plastik flakon" ilə əvəz olunduğuna görə rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Biomunal	Şərbət	120 ml	Thymus serpyllum herb extract - 20 mg, Tilia cordata flower extract - 80 mg, Althea officinalis root extract - 40 mg	Distilled water, Glycerine, Sweetener, Orange aroma (CAS No:5989 - 27-5 FEMA:2633), Sunset Yellow FCF (E 110), Potassium sorbate	Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	15.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biomunal (şərbət, 120 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Bitog	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Vitamin B1 (as Thiamine hydrochloride)- 0.7 mg, Vitamin B2 (as Riboflavin)- 0.7 mg, Vitamin B3(as Niacinamide) - 1.5 mg, Vitamin B4(as Choline) - 1.2 mg, Vitamin B5(as D- Calcium pantothenate) - 1.15 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 0.6 mg, Vitamin B7 (as Biotin)- 20 mcg, Vitamin B9 (as Folic acid)- 130 mcg, Vitamin B12(as Cyanocobalamin) - 1.2 mcg, Vitamin C(as Ascorbic acid) - 40 mg.	Sodium benzoate, Potassium sorbate, Deionized water, Glycerin, Xanthum gum	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	25.08.2021	Xitam verilən müraciətlər	Bio SPS MMC şirkətinin 15.07.2021 il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Zeyus Gida Takviyələri Karışım Ürünleri" şirkətinin istehsalı olan Bitog(daxilə qəbul üçün məhlul-damcı, 50 ml ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsula dair müvafiq ekspertiza rəyinin verilməsi mümkün deyil. Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun xarici görünüşü (qırmızımtıl-qəhvəyi rəngli, içərisində tünd hissəcikləri olan, xarakterik qoxulu məhlul) təqdim olunan normativ sənədlərə (məhlul sənəddə olmalıdır və hissəciklər haqqında məlumat yoxdur) uyğun deyil. Həmçinin, C vitamininin miqdarı təyini göstərmişdir ki, onun məhsulda --14,22 % təşkil edir, bu da normativ sənədlərdə göstərilənlərlə(70,0 -- 120,0 %) uyğunlaşmır.□ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Hazırda texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəduyğun hesab olunmur.□
Bivita	Şərbət	100 ml	Niacin - 2.7 mg, Vitamin B1 - 0.18 mg, Vitamin B2 - 0.24 mg, Pantothenic Acid - 1 mg, Vitamin B6 - 0.47 mg, Vitamin B12 - 0.42 mcg, Biotin - 8.33 mcg	Sodium Benzoate, Potassium Sorbate, Sodium Citrate, Citric anhydrous acid, Aspartame, Sucralose, Sodium saccharin, Glycerin, Hydroxypropyl Methyl Cellulose, Pineapple flavour, Purified water	Laboratorios Basi-Industria Farmaceutica S.A	Portuqaliya	25.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bivita (şərbət 100ml)) adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Biyan Qripson	Şərbət	150 ml	Glycyrrhiza glabra radix et rhizoma extractum spissum-10,8 ml, Inula helenium radix et rhizoma extractum spissum-10,8 ml, Thymus vulgaris herba extractum spissum-10,8 ml, Tilia cordata floris extractum spissum- 10,8 ml, Echinacea purpurea herba extractum spissum- 5,4 ml, Rosa canina fructus extractum spissum- 5,4 ml. □	Tinctura limonis, Sucrose, Purified water.	Biyan Products MMC	Azərbaycan	08.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biyan Qripson(şərbət, 150 ml) adlı məhsul(Seriya nömrəsi:021001 , istehsal tarixi: 06.04.2021, son istifadə tarixi: 06.04.2023) immün sisteminin gücləndirilməsi, orqanizmin xəstəliklərə qarşı müqavimətinin artırılmasımaqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Baxmayaraq ki, sonuncu dəfə verdiyimiz rəyda yaş həddi "18 yaşdan yuxarı" göstərilmişdir, təqdim olunan nümunənin üzərində və istifadə üzrə təlimatında məhsul 4 yaşdan yuxarı uşaqlara tövsiyə olunur. Bu nöqəsanın məhsulun bazara çıxarmışdan əvvəl kənarlaşdırılması zəruridir!
Blaston	Şərbət	100 ml			Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	15.09.2021	Xitam verilen müraciətlər	□ "Bio SPS MMC" tərəfindən 19.08.2021-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi" şirkətinin istehsalı olan Blaston (şərbət, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibində vitamin C -- 50.2% ( 70 - 120% ) təyin olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Blokalin Forte	Kapsul	1	Glycine - 50 mg, Passiflora incarnata herb dry extract - 75 mg, Melissa officinalis leaf dry extract - 75 mg, Crataegus monogyna fruit dry extract - 75 mg, Tilia cordata flower dry extract - 25 mg, Lavandula angustifolia flower dry extract - 25 mg, Magnesium hydroxide - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg	Corn strach, Microcrystalline cellulose, Magnesium stearate, Natural gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	06.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Blokalin Forte (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bonosan	Kapsul	1	Glycine - 50 mg, Melissa officinalis leaf dry extract - 75 mg, Crataegus monogyna fruit dry extract - 75 mg, Leonurus cardiaca herb dry extract - 100 mg	Corn starch, Magnesium stearate, Silisium dioxide, Gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bonosan (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Breymin	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	GABA - 125 mg, Glycine - 75 mg, Pyridoxine hydrochloride - 0.005 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	16.09.2021	Xitam verilen müraciətlər	"Bio SPS MMC" tərəfindən 12.08.2021-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi" şirkətinin istehsalı olan Breymın (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibində vitamin B6 -- 0.074 mq/ml təyin olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Bronchosef	Şərbət	120 ml	Plantago (Plantago major) leaf soft extract – 12 ml, Thyme (Thymus vulgaris) herb soft extract – 10 ml, Mallow (Malva sylvestris) flower and leaf soft extract – 10 ml, Foeniculum vulgare fruit soft extract - 10 ml	Purified water, Glycerol, Sucrose, Sodium benzoate, Citric acid □	"Bayaz Flora" MMC	Azərbaycan	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronchosef (şərbət 120 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Buntis-D	Kapsul	3 x 10			NPL Fitoprodukt MMC	Ukrayna	02.09.2021	Xitam verilən müraciətlər	"Litpharm MMC" tərəfindən göndərilmiş 19.05.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Ukraynanın "NPL Fitoprodukt MMC" şirkətinin istehsalı olan Buntis-D (kapsul, №930) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı Vitamin C - 71.47% (90 - 110%); fol turşusu - 58.26% (90 - 110%) olaraq aşkar edilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Butsin	Tablet	2 x 10	Gaba (Gamma aminobutyric acid ) - 150 mg, Glycine - 150 mg, Magnesium citrate - 100 mg, Vitamin B6 - 2 mg	Microcrystalline cellulose, Silica, Vegetable magnesium stearate, Glyceril behenate, Hydroxypropyl cellulose	Grifar Chemical S.R.L.	İtaliya	13.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Butsin (tablet № 20) (Seriya:1441, istehsal tarixi: 01.05.2021, son istifadə tarixi: 01.05.2021) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlilik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bvitas	Kapsul	3 x 10	Vitamin B1 (Thiamine hydrochloride) - 4 mg, Vitamin B2 (Riboflavin) - 3 mg, Vitamin B3 (Niacin) - 40 mg NE, Vitamin B5 (Calcium pantothenate) - 13 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 4 mg, Inositol - 8 mcg, Vitamin B9 (Folic acid) - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 9 mcg, Vitamin C (L-ascorbic acid) - 112.5 mg	Microcrystalline cellulose (E460), Magnesium stearate (E 470b), Silicon dioxide (E 551), Capsule (Gelatin, Titanium dioxide (E 171), Iron oxide (E 172))	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bvitas (kapsul, № 30) (Seriya nömrəsi: 131062, istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 30.06.2024) adlı məhsul C və B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calmingesed	Kapsul	1	Passiflora incarnata herb dry extract - 75 mg, Melissa officinalis leaf dry extract - 75 mg, Crataegus monogyna fruit dry extract - 100 mg, Magnesium hydroxide - 200 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg	Corn starch, Gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calmingesed (kapsul, №930) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlilik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cefasel 100 nutri	Tablet	1	Sodium selenite-0,219 mg(eqv. to 100 mcg Selenium)	Sucrose, Mannitol, Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids	Cefak KG	Almaniya	27.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cefasel 100 nutri(tablet № 20) adlı məhsul (Seriya nömrəsi: (Seriya nömrəsi: B69548A07 , istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 01.06.2026) , istehsal tarixi: 01.05.2020, son istifadə tarixi: 01.05.2023) selen mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏolub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cell Activator / Hüceyrə Aktivatoru	Kapsul	1	Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.47 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.37 mg, Vitamin B2 (Riboflavin) - 0.47 mg, L-carnitine - 117 mg	Vegetable capsule, Purified Aloe vera concentrate (inner leaf), Magnesium stearate, Pycnogenol, Microcrystalline cellulose, Shitake mushroom powder, Grape extract (92% polyphenols) and 100 PPM trans - resveratrol	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	16.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CELL ACTIVATOR/HÜCEYRƏ AKTİVATORU (kapsul, № 90) (Seriya nömrəsi: 191483A, istehsal tarixi: 03.03.2021, son istifadə tarixi: 03.03.2023) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: "Bioloji aktiv qida əlavəsi" yazısı "Bioloji fəaliyyətə malik qida əlavəsi" yazısı ilə,"ana südü ilə qidalandırma" yazısı "laktasiya dövrü" yazısı ilə əvəz edilsin (bu qeyd sonuncu dəfə verdiyimiz rəydə qeyd olunsun belə, düzəlişlər olunmayıb).

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Ceres	məhlul	3 ml			CHA Meditech Co., Ltd.	Canubi Koreya	14.09.2021	Xitam verilən müraciətlər	<p>03.09.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Canubi Koreyanın "CHA Meditech Co., Ltd." şirkətinin istehsalı olan Ceres adlı məhsulun dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertizanın keçirilməsi üçün tərəfindən təqdim edilən hazır məhsula dair analiz sertifikatında (Analiz metodları ilə) və qeydiyyat şahadətnaməsində (Certificate of registration) uyğunsuzluqlar aşkar edilməmişdir. □</p> <p>Nəzərinizə çatdırmaq istərdik ki hazır məhsula dair analiz sertifikatında göstərilən seriya nömrəsi, istehsal tarixi və son istifadə tarixi təqdim olunan məhsula dair qablaşmada göstərilənlərlə eynilik təşkil etməlidir. □</p> <p>Həmçinin qeydiyyat şahadətnaməsi kimin təqdim edilən sənəd uyğun deyildir. □</p> <p>Bələ ki, hazır məhsula dair analiz sertifikatı təqdim olunan seriyaya (Analiz metodları ilə) və qeydiyyat şahadətnaməsinin (Certificate of registration) təqdim olunması zəruridir. □</p>
Chole Spray	Daxilə qəbul üçün məhlul-damcı	20 ml	Vitamin D3 1.0 MIU/g an oily liquid as crystalline vitamin D3 in MCT - 0,0005 g (equivalent of 12.5 µg cholecalciferol)	MCT oil	PPFK Profarm Sp.z.o.o	Polşa	06.08.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chole Spray (daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>Qeyd: "İstifadəsinə göstərişlər" bəndində qeyd edilən "Qidaya bioloji aktiv əlavə" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilmişdir.</p>
Cinkofer	Şərbət	150 ml	Iron fumarate - 121.5 mg (Iron - 40 mq), Zinc sulphate monohydrate - 27.5 mg (Zinc - 10 mg), Vitamin C - 50 mg, Cyanocobalamin (Vitamin B12) - 2,5 mcg, Folic acid - 200 mcg	Deionized Water, Sugar, Banana Flavor, Glycerin, Potassium Sorbate, Sodium benzoate, Citric Acid monohydrate, Sucralose	A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	15.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cinkofer (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Composor 05 Valerian complex	Daxilə qəbul üçün məhlul	50 ml	Fluid extract of Passionflower (Passiflora incarnata L. aerial part) - 800 mg, Valerian fluid extract (Valeriana officinalis L. root) - 638 mg, Hawthorn fluid extract (Crataegus oxyacantha Auct. flowering tops) - 217 mg, Bitter orange essential oil (Citrus aurantium L.branches and leaves) - 6 mg	Glycerin, Water	Soria Natural S.A	İspaniya	21.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 05 Valerian complex (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul (Seriya nömrəsi: 0596 , istehsal tarixi: 01.05.2021, son istifadə tarixi: 01.05.2024) MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Daseron Forte	Tablet	3 x 10	Serratiopeptidase (100 000 IU/g) - 800 mg, Nattokinase (100 000 IU/g) - 50 mg, Essential phospholipids - 30 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	17.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Daseron Forte (tablet № 30) adlı məhsul serratiopeptidaza və nattokinaza fermentinin çatışmazlığı hallarında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Degas	Daxilə qəbul üçün məhlul-damcı	15 ml			A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	31.08.2021	Xitam verilən müraciətlər	<p>"Sim Med Pharma MMC" şirkətinin 11.08.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "A Pharma Sağlq Ürünleri A.S." şirkətinin istehsalı olan Z1266 seriyalı Degas (məhlul 15 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>Miqdarı təyini: vitamin D3- 66.5% - uyğun deyil. □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Dekamin	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Cholecalciferol - 50000 IU	Sunflower oil	Universe Pharma İlaç Sənayii ve Ticaret LTD. ŞTİ	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dekamin (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.□
Dekastop	Şərbət	100 ml	Magnesium citrate - 75 mg, Yarrow (Achillea millefolium) tincture - 0.0027 mg, Pumpkin (Cucurbita) seeds oil - 0.0027 mg, Turmeric (Curcuma longa) root essential oil - 0.0018 mg, Oregano (Origanum vulgare) aerial part essential oil - 0.0018 mg, Thyme (Thymus vulgaris) aerial part essential oil - 0.0018 mg, Garlic (Allium sativum) essential oil - 0.0009 mg, Cinnamon (Cinnamomum verum) bark essential oil - 0.0009 mg	Sorbitol syrup 70 %(E 420), Glycerin vegetable(E 422), Fructose, Potassium sorbate(E 202), Purified water	Pharmex Rom Industry S.R.L	Rumıniya	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dekastop(şərbət, 100 ml) adlı məhsul qurd invazyiyalar zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlilik terapiyik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Məhsulun qarşısının üzərində "antihelmint" sözü ləğv olunsun. Belə ki, BFMQƏ- lər farmakoloji xüsusiyyətlərə malik ola bilməz.
Delomin	Sprey	20 ml			AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	03.09.2021	Xitam verilən müraciətlər	Həqverdiyev Fikrət Şeyb oğlu tərəfindən 26.05.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan 2116401 seriyalı Delomin (məhlul 20 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizi zamanı yaranan çətinlikləri nəzərinizə çatdırırıq.□ □ təqdim olunan nümunədə bir püskürtmədə olan vitamin d3 miqdarı verilmişdir, lakin püskürtmələrin sayı və çəkisi barədə heç bir məlumat yoxdur. Əlavə olaraq püskürtmənin dozalanması sahə qeyd olunmuşdur. Bağlama və sertifikatda 1 püskürtmədə 0.5 mq xolekalsiferol 500 IU vitamin d3-ə ekvivalentlik şəklində qeyd olunmuşdur, ancaq 0.5 mq xolekalsiferol 20000 IU vitamin d3-ə ekvivalentdir.□
DeMiCalcin	Tablet	1plastik flakonda 30 tablet	Vitamin D3 - 50 IU, Calcium (from Calcium citrate-750 mg and Calcium carbonate-270 mg) - 250 mg, Magnesium oxide - 2 mg, Zinc oxide - 2 mg, Copper - 500 mcg, Boron - 50 mcg	Microcrystalline cellulose, Sorbitol, Croscarmellose sodium, Stearic acid, Silica, Magnesium stearate, Hydroxypropylmethylcellulose, Propylene glycol, Triacetin, Titanium dioxide	Gemini Pharmaceuticals. Inc	ABŞ	20.09.2021	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DeMiCalcin (tablet, №30 ) adlı məhsul D3 vitamini, kalsium, sink, maqnezium, mis və bor mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd 1:tərkib rəyə uyğun olaraq göstərilən, istehsalçının təqdim etdiyi sənədə əsasən□ Qeyd 2: istifadə üzrə təlimata və qablaşmaya əks göstərişlər rəyə uyğun olaraq əlavə olunsun.
Denk Fertilo Forte	toz	1	L-carnitine (as L-carnitine tartrate) - 440 mg, L-arginine (as L-arginine HCl) - 500 mg, Vitamin E (as Vitamin E acetate) - 15 mg, Coenzyme Q10 - 15 mg, Zinc (as Zinc citrate-3-hydrate) - 2.25 mg, Folic acid - 0.4 mg, Selenium (as Sodium selenate) - 0.03 mg	Sorbitol, Orange flavour, Citric acid, Tricalcium phosphate, Magnesium salts of fatty acids, Sucralose, Sodium saccharin, Sodium cyclamate, Riboflavin	C.Hedenkamp GmbH&Co.KG	Almaniya	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Denk Fertilo Forte (toz, saxe №30) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Depofer	Kapsul	2 x 15			Cydonia doo	Bosniya və Herseqovina	17.09.2021	Xitam verilən müraciətlər	<p>"Çıraç Farm-2017 MMC" tərəfindən 30.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Bosniya və Herseqovinanın "Cydonia doo" şirkətinin istehsalı olan Depofer (kapsul, №930) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, kapsulun orta çəkisi 418.2 mq ( 380 - 420 mq), tərkibi: 320.24 mq ( 284.85 - 318.15 mq) təyin olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. Bundan başqa, məhsulun tərkibindəki ingredientlərin miqdarı təyinatı zamanı vitamin C -- 54.62 mg/kaps (60.0 mg/kaps) və ya 91 %, fol turşusu -- 571.96 mka/kaps (400.0 mka/kaps) və ya 142.9 % aşkar olunmuşdur və bu hissədə də, limitlər göstərilmişdir. □</p> <p>Məhsulə dair tərkibə aid sənədə gəldikdə isə, "Ferrum bisqlisinat" maddəsinin ehtiva etdiyi dəmirin miqdarı göstərilməlidir. □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □</p>
Devitam Extra	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Cholecalciferol - 50 000 IU	Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	10.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Devitam Extra (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>Qeyd: "Əks göstərişlər" bəndi rəyə uyğun olaraq tərtib edilsin.</p>
Dianon	Kapsul	1			Ambrella	Rusiya	14.09.2021	Xitam verilən müraciətlər	<p>Fiziki şəxs Əsədov Kamran Süleyman oğlunun 25.08.2021 il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiyanın "Ambrella" şirkətinin istehsalı olan DIANON (kapsul, № 30 ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsulə dair müvafiq ekspertiza rəyinin verilməsi mümkün deyil. Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, kapsulların təyin olunmuş orta çəkisi (1: 0.53162 q; 2: 0.53275 q ); təqdim olunan normativ sənədlərə (müvafiq olaraq: 0.5883 -- 0.6037 q və 0.5883 -- 0.6037 q) uyğun deyil. □</p> <p>Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Hazırkı texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəduyğun hesab olunmur. □</p>
DiaStop	toz	1	Diosmectite - 3000 mg	Anhydrous dextrose, Orange flavor, Stevia rebaudiana leaves extract	Akses Swiss	Litva	23.09.2021	Mənfi	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DiaStop (toz/səse, №30) adlı məhsul Körpələrdə, uşaqlarda və böyüklərdə kəskin və xroniki diareyanın müalicəsi üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. □</p> <p>Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlat Qeydiyyatı Reyestrində tərkibi və istifadə göstərişləri ilə dozaları eyni olan bir neçə dərman vasitəsi mövcuddur. Bu da "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununa əsasən yolverilməzdir.</p>
DOX	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DOX (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Dream Drops	Daxilə qəbul üçün məhlul	30 ml	Passionflower (Passiflora incarnata) herb with flowers d.e - 120 mg, Glycine - 100 mg, Magnesium - 50 mg, Lemonbalm (Melissa officinalis) leaves d.e. - 30 mg, Valerian (Valeriana officinalis) root d.e - 30 mg, Vitamin B6 - 0.6 mg	Water, Fructose, Glycerin, Flavor, Potassium sorbate, Citric acid	ValueMed Pharma S.R.L	San-Marino	24.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dream Drops (Daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Drowsy	Şərbət	100 ml	Melissa officinalis leaf distillate – 19,55 ml; Mentha piperita leaf distillate – 13,8 ml; Tilia cordata flower liquid extract – 12,65 ml. □	distilled water, sucrose, citric acid (E330), pectin(E440), sodium benzoate(E211), glycerin(E422)	Herba Flora MMC	Azərbaycan	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Drowsy(şərbət, 100 ml) adlı məhsul markazi sinir sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duovit Women / Duovit qadınlar üçün	Tablet	1	Vitamin A - 800 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 – 2.0 mg, Vitamin B6 – 1.4 mg, Vitamin B12 - 1 mcg, Vitamin C - 50 mg, Vitamin E - 10 mg, Niacin - 18 mg, Pantothenic acid - 5.0 mg, Folic acid - 200 mcg, Biotin - 30 mcg, Zinc - 15 mg, Iron - 14 mg, Calcium - 450 mg, Iodine - 150 mcg, Magnesium - 50 mg	Povidone, Polyvinylpyrrolidone, Magnesium stearate, Stearic acid, Opadry White, Colour quinoline yellow, Colour Allura red	KRKA d.d.	Sloveniya	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duovit Women / Duovit qadınlar üçün (tablet, №30) adlı məhsul qadınlar üçün vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
EdaMaks	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D (as Cholecalciferol) – 50 000 IU	Olive oil	"Bayaz Flora" MMC	Azərbaycan	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EdaMaks (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Elasty G plus	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid (Sodium salt) 24mg/g, Sodium chloride 8 mg/g, Sodium phosphate monobasic dihydrate 1mg/g, Sodium phosphate dibasic dihydrate 1mg/g, Lidocaine hydrochloride 3mg/g, Water Q.S.	Ayrı geyd edilməyib	DongBang Medical Co., Ltd	Canubi Koreya	22.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Elasty G plus, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprida №2" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Elsokids	Şərbət	150 ml			Ulutan İlaç Kimya Sənayi və Dış Tic. Ltd. Şti	Türkiyə	10.08.2021	Xitam verilən müraciətlər	"Yusif-Tahir" MMC-nin 14.06.2021-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Ulutan İlaç Kimya Sənayi və Dış Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Elsokids (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı C vitamininin miqdarı 64.56 % (90-120 %) olaraq aşkar edilmişdir. Bundan başqa, məhsulun ikinci qablaşmasının üzərində qeyd edilən tərkib siyahısı və doza, təqdim edilən sənədlərdə qeyd edilən tərkib siyahısı və dozalardan fərqlənir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Epindol forte	Tablet	1	Broccoli extract standardised as Indol-3-carbinol for 98% - 300 mg, Green tea extract standardised as EGCG (Epigallocatechin gallate) for 50% - 250 mg	Microcrystalline cellulose (E 460), Povidone (E 1201), Hydroxypropylmethylcellulose (E 464), Magnesium stearate (E 572), Silicone dioxide (E 551), Nutraflucient brown 149F210001 (Polyvinyl alcohol, Polyethylene glycol, Polysorbate 80, Titanium dioxide, Yellow Iron oxide non IRR, FD&C Blue 1, Black Iron oxide non IRR)	Pharmex Rom Industry S.R.L	Ruminiya	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin nəticəsinə əsasən Epindol forte (tablet, №60) (Seriya:10040721, istehsal tarixi 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul qadınlarda hormonal balansın tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydasında yaş həddi rəyə müvafiq olaraq qeyd edilsin.(bu qeyd sonuncu dəfə verdikimiz rəydə qeyd olunsun belə, düzəliş olunmayıb). □
Esobot B6	Kapsul	2 x 10			Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	14.09.2021	Xitam verilən müraciətlər	"İnam Life MMC" tərəfindən 12.08.2021-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti." şirkətinin istehsalı olan Esobot B6 (kapsul, №20) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun miqdarı təyini zamanı tərkibində Vitamin B6 4.22 mq/kaps. təyin olunmuşdur ki, bu da normativ sənədlərdə (1.6 -- 2.2 mq/kaps.) göstərilənlərlə uyğun gəlmir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməktə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Essentials by Siberian Health Yohimbe and Siberian Ginseng (Yohimbe və Sibir jənsəni)	Kapsul	2 x 15	Siberian ginseng root extract-200 mg; Proteins from maral blood serum-150 mg; Yohimbe bark dry extract-70 mg(contains yohimbine 7, 4 mg); Leuzea root dry extract-10 mg.	gelatin(capsula shell)	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	30.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essentials by Siberian Health Yohimbe and Siberian Ginseng /Yohimbe və Sibir jənsəni (kapsul,430 mg № 30) adlı məhsul (Seriya nömrəsi: 01 , istehsal tarixi: 13.01.2021, son istifadə tarixi: 13.01.2023) yoxuximin maddəsinin mənbəyi, kişilərdə potensiyaya artırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Evadol	Kapsul	60	İndole-3-Carbinol - 300 mg, Broccoli(Brassica oleracea italica) fruit extract(4 % Glucosinolates) - 92.5 mg	Microcrystalline cellulose, Stearic acid, Silica, Magnesium stearate, gelatin(capsula shell)	Gemini Pharmaceuticals. Inc	ABŞ	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evadol(kapsul № 60) adlı məhsul qadın reproduktiv sisteminin fəaliyyətinin normalaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Tərkibin rəyə uyğun yazılması, istehsalçının təqdim etdiyi normativ sənədlərə əsasən yazılması zəruridir.
Evirest	Kapsul	1	Vitamin E (as D-alpha-tocopherol acetate) - 150 mg	Magnesium Stearate, Microcrystalline Cellulose, Gelatin□ □	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evirest (kapsul, №60) adlı məhsul E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Farqosept	Tablet	20 x 10	Salvia officinalis leaf dry extract - 30 mg, Glycyrrhiza glabra root dry extract - 25 mg, L-ascorbic acid - 12 mg, Mentol - 4.5 mg, Salvia officinalis		Amateg ƏMC	Belarus	15.09.2021	Xitam verilən müraciətlər	"Sentrum Pharma MMC" tərəfindən göndərilmiş 11.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiriş ki, Belarus Respublikasının "Amateg ƏMC" şirkətinin istehsalı olan Farqosept (tablet, №200) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir. Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Qeydiyyat Reyestrində oxşar adlı dərman vasitəsi mövcuddur". Məhsulun buraxılış formasının, istehsal sahəsi və göstərilərinin də dərman vasitəsi ilə eyni olmasını nəzərə alaraq, onun adı istehsalçıda qəşqinliq yarıda bilər.
Farvin	Kapsul	3 x 10			İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	28.09.2021	Xitam verilən müraciətlər	Fiziki şəxs Narmin Muradova Mirzəbala qızı tərəfindən 08.09.2021-ci il tarixli məktuba cavab olaraq bildiriş ki, Türkiyənin "İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Farvin (kapsul, №930) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibindəki ingredientlərin miqdarı təyinatı zamanı vitamin C -- 54,31 % (75,0 -- 110,0 %) aşkar olunmuşdur və NS-də göstərilənlərlə uyğun gəlir.□ Bundan başqa məhsulun tərkibində olan "Sodium selenite" və "Zinc gluconate" ingredientlərinin nə qədər elemental sink və selen ehtiva etdiyi göstəriləməyib. Məhsul kapsul olmağına baxmayaraq istifadə ə üzrə təlimatda tablet kimi qeyd edilib.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiriş ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□
FENOFEN	Daxilə qəbul üçün məhlul	50 ml	Gamma aminobutyric acid - 100 mg, Vitamin B5 (Pantothenic acid) - 1.2 mg	Deionized water, Blueberry flavor, Sodium hydroxide, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	27.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fenofen (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Ferrofol	Kapsul	2 x 15	Iron (II) fumarate - 100 mg, Vitamin B12 - 9 mcg, Folic acid - 400 mcg, Zinc oxide - 25 mg, Vitamin C (as Ascorbic acid)- 75 mg	Gelatin, Lactose monohydrate, Magnesium stearate, Starch	NUGEN Nutraceutical	Pakistan	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferrofol (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib və istifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Fibrenal	Tablet	4 x 15	Plantago ovata seed extract – 50 mg, Astragalus propinquus root extract – 85 mg, Taraxacum officinal root extract – 65 mg, Succinic acid – 30 mg, Serenoa repens fruit extract – 65 mg	Microcrystalline Cellulose, Maize starch, Croscarmellose sodium, Povidone, Colloidal silicon dioxide, Crospovidone, Purified talc, Magnesium Stearate	West-Coast Pharmaceuticals Works Ltd.	Hindistan	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fibrenal (tablet № 60) (Seriya nömrəsi: WF21267; İstehsal tarixi: 14.04.2021; Son istifadə tarixi: 14.03.2024) adlı məhsul prostat vəzinin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: qablaşma və istifadə üzrə təlimatın rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Fibrenal	Tablet	4 x 15	Plantago ovata seed extract – 50 mg, Astragalus propinquus root extract – 85 mg, Taraxacum officinal root extract – 65 mg, Succinic acid – 30 mg, Serenoa repens fruit extract – 65 mg	Microcrystalline Cellulose, Maize starch, Croscarmellose sodium, Povidone, Colloidal silicon dioxide, Crospovidone, Purified talc, Magnesium Stearate	West-Coast Pharmaceuticals Works Ltd.	Hindistan	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fibrenal (tablet № 60) (Seriya nömrəsi: WF21268; İstehsal tarixi: 14.04.2021; Son istifadə tarixi: 14.03.2024) adlı məhsul prostat vəzinin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: qablaşma və istifadə üzrə təlimatın rəyə uyğun olaraq tərtib olunması zəruridir.
Flenga Plus	Kapsul	1	Serratiopeptidase enzyme - 15000 IU (22.5 mg), Nattokinase - 7000 IU (35 mg)	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Silicone dioxide	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Flenga Plus (kapsul № 30) adlı məhsul serratiopeptidaza və nattokinaza fermentinin çatışmazlığı hallarında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Fohow Garlic Oil Softgel	Kapsul	1 plastik flakonda № 120 kapsul	Garlic extract oil-342 mg	Soybean oil,gelatin,lycerine, pure water	Fohow Health Products Co.Itd	Çin Xalq Respublikası	16.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Garlic Oil Softgel (kapsul,№ 120) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow Haicao Gai	Kapsul	1 plastik flakonda № 100 kapsul	Spirulina(powder)-64 mg;Calcium carbonate (powder)-96 mg	Vegetable oil (soybean oil), gelatin(capsula shell)	Fohow Health Products Co.Itd	Çin Xalq Respublikası	16.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Haicao Gai(kapsul,№ 100) adlı məhsul kalsium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Məhsulun qablaşmasının üzərində rus dilində göstərilən: "hər kapsulun içərisində 160 mg kalsium mövcuddur" yazısı lağv olunsun. Belə ki, bu yazı tərkib və heç bir məhsula aid normativ sənədlə təsdiqlənmişdir.Həmçinin,istehlakçıda çətinlik yaratmamaq səbəbindən,qablaşmanın üzərində olan rus dilində istifadə üzrə qaydalar Azərbaycan dilindəki ilə uyğunlaşmadığı üçün lağv olunsun.
Folio	Tablet	-	Folic acid - 400 mcg, Iodine (as Potassium iodide) - 150 mcg, Vitamin B12 - 9 mcg	Cellulose, Calcium hydrogen phosphate dihydrate, Glucose, Hydroxypropylmethylcellulose, Magnesium stearate	Artesan Pharma GmbH&Co.KG (for SteriPharm Export , Germany)	Almaniya	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folio (tablet, №120) adlı məhsul Fol turşusu, B12 vitamini və yod mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Folio	Tablet	-	Folic acid - 400 mcg, Iodine (as Potassium iodide) - 150 mcg, Vitamin B12 - 9 mcg	Cellulose, Calcium hydrogen phosphate dihydrate, Glucose, Hydroxypropylmethylcellulose, Magnesium stearate	Artesan Pharma GmbH&Co.KG (for SteriPharm Export, Germany)	Almaniya	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folio (tablet, № 20) adlı məhsul Fol turşusu, B12 vitamini və yod mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forenfol	Şərbət	120 ml	L-carnitine - 100 mg; Coenzime Q10 - 25 mg; Choline - 20 mg.	Distilled Water, Glycerin(E 422), Potassium sorbate, Sucralose(E 955), Orange flavor	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	29.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forenfol (şərbət, 120 ml) adlı məhsul beyin qan dövranını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə sahəsi rəyə uyğun olaraq təqdim olunsun.
Forever Active HA / Forever Aktiv HA	Kapsul	1	Injuv® Hyaluronic acid complex - 39.3347 mg, Ginger (Zingiber officinale) root oil - 24.5866 mg, Turmeric (Curcuma longa) root powdered - 25.8778 mg	Soybean oil, Yellow Beeswax, Maltodextrin, Lecithin, Gelatin, Glycerin, Purified water, Zinc oxide	Soft Gel Technologies, Inc	ABŞ	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active HA / Forever Aktiv HA (kapsul, № 60) (Seriya nömrəsi: 181120A, istehsal tarixi: 18.11.2020, son istifadə tarixi: 18.11.2024) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □
Forever Active HA / Forever Aktiv HA	Kapsul	1	Injuv® Hyaluronic acid complex - 39.3347 mg, Ginger (Zingiber officinale) root oil - 24.5866 mg, Turmeric (Curcuma longa) root powdered - 25.8778 mg	Soybean oil, Yellow Beeswax, Maltodextrin, Lecithin, Gelatin, Glycerin, Purified water, Zinc oxide	Soft Gel Technologies, Inc	ABŞ	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active HA / Forever Aktiv HA (kapsul, № 60) (Seriya nömrəsi: 110121, istehsal tarixi: 11.01.2021, son istifadə tarixi: 11.01.2025) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □
Forever Active Pro-B / Forever Aktiv Pro-B	Kapsul	1	Zinc (as Zinc gluconate) - 2.5 mg, Bifidobacterium animalis ssp. lactis - 30 mg (5.2 billion CFU), Lactobacillus rhamnosus - 20 mg (1.15 billion), Lactobacillus reuteri - 10 mg (580 million CFU), Lactobacillus acidophilus - 8 mg (580 million CFU), Bifidobacterium longum - 5 mg (200 million CFU), Bifidobacterium bifidum - 5 mg (290 million CFU)	Hydrolysed corn dextrin, Fructooligosaccharides, Hydroxypropyl methylcellulose, Silicon dioxide, Magnesium stearate, Calcium carbonate	Biofarma S.p.A	İtaliya	08.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active Pro-B / Forever Aktiv Pro-B (kapsul, № 30) (Seriya nömrəsi: 0461, istehsal tarixi: 15.02.2021, son istifadə tarixi: 15.02.2023) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Qablaşma üzərində Azərbaycan dilində məlumat qeyd edilməlidir.
Forever Aloe Bits N° Peaches/ Şaftalı Aloe Şirəsi	məhlul	1000 ml	Stabilized Aloe Vera Gel - 223.0676 g	Fructose, Natural Peach Flavor, Citric Acid, Natural Peach Concentrate, Potassium Sorbate, Sodium Benzoate, Ascorbic Acid, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Bits N° Peaches/ Şaftalı Aloe Şirəsi (məhlul, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 030221, istehsal tarixi: 03.02.2021, son istifadə tarixi: 03.02.2025) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aloe Vera gel	məhlul	1000 ml № 1	Aloe Vera gel - 232.3099 g	Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	30.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (qel, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 080421, istehsal tarixi: 08.04.2021, son istifadə tarixi: 08.04.2025) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Arctic Sea	Kapsul	1	Omega 3 fatty acids - 1305 mg (EPA - 600 mg, DHA - 600 mg) (Fish oil, Calamari oil), Oleic acid (from Olive oil) - 300 mg	Beef gelatin, Glycerol, Purified water, Lemon oil, Lime oil, D-alpha-tocopherol	Swisscaps Romania S.R.L.	Rumıniya	06.09.2021	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Arctic Sea (kapsul, №120) (Seriya nömrəsi: 010321A, istehsal tarixi: 01.12.2020, son istifadə tarixi: 31.12.2024) adlı məhsul yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməkdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Forever Bee Propolis	Çeynəmə tablet	1	Bee propolis, powdered - 501.67 mg (500 mg), Soy protein isolate - 66.40 mg, Royal Jelly - 0.12 mg	Carob powder, Silicon dioxide, Stearic acid, Croscarmellose sodium, Honey, Almond flavor	Forever Nutraceutical, LLC	ABŞ	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Bee Propolis (tablet, № 60) (Seriya nömrəsi: 150321B, istehsal tarixi: 15.03.2021, son istifadə tarixi: 15.03.2025) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forever Calcium	Tablet	1	Calcium (as Dicalcium malate) - 1000 mg, Magnesium (as Magnesium oxide, Dimagnesium malate) - 400 mg, Vitamin C (as Calcium ascorbate) - 60 mg, Zinc (as Zinc Glycinate chelate) - 6 mg, Manganese (as Manganese Glycinate chelate) - 2 mg, Copper (as Copper Glycinate chelate) - 1 mg, Vitamin D (as Cholecalciferol) - 20 mcg (800 IU)	Silicified Microcrystalline cellulose, Croscarmellose sodium, Stearic acid, Sodium Carboxymethylcellulose, Dextrin, Natural vanilla flavor, Dextrose, Medium chain triglycerides, Trisodium citrate	Forever Nutraceutical, LLC	ABŞ	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Calcium (tablet №90) (Seriya nömrəsi: 120421B, istehsal tarixi: 12.04.2021, son istifadə tarixi: 12.04.2025) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Freedom (Orange flavored Aloe Vera Juice / Portağal ətirli Aloe Vera şirəsi)	məhlul	1000 ml	Stabilized Aloe Vera Gel - 220.7374 g, Glucosamine Sulfate - 3.1050 g, Chondroitin Sulfate - 2.9063 g, Methyl Sulfonyl Methane - 1.4904 g, Ascorbic Acid - 0.5216 g, Tocopherol - 0.0099 g	Sorbitol, Təbii Portağal şirəsi ekstraktı, Fruktoza, Portağal Aromatizatoru, Limon Turşusu, Kalium Sorbat, Natrium Benzoat	Aloe Vera of America, Inc	ABŞ	30.08.2021	Müsbət	uş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Freedom (Orange flavored Aloe Vera Juice / Portağal ətirli Aloe Vera şirəsi) (məhlul, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 041120, istehsal tarixi: 04.11.2020, son istifadə tarixi: 04.11.2024) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Garlic-Thyme	Kapsul	1	Thyme powdered (leaves) – 50 mg, Odorless Garlic concentrate liquid (bulb) – 10 mg	Canola oil, Lecithin, Beeswax, Gelatin, Glycerin, Purified water, Carob extract	Forever Nutraceutical, LLC	ABŞ	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Garlic-Thyme (kapsul, № 100) (Seriya nömrəsi: 130521H, istehsal tarixi: 13.05.2021, son istifadə tarixi: 13.05.2025) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Lite Ultra Chocolate	toz	375 q	Soy Protein Isolate - 19536.57 mg (17 g Protein, 75 mg Calcium, 140 mg Phosphorus), Dicalcium Phosphate - 860 mg (Calcium 200 mg, Phosphorus 152 mg), Disodium Phosphate - 23.5 mg (Phosphorus 5 mg), Ascorbic acid - 39 mg (Vitamin C 30 mg), D-alpha-tocopheryl acetate - 27.83 mg (Vitamin E 11 mg), Biotin - 19.50 mg (Vitamin B7 150 mcg), Niacinamide - 12.65 mg (Vitamin B3 10 mg), Vitamin A palmitate - 12.63 mg (Vitamin A 632 mcg), Zinc oxide - 7.5 mg (Zinc 6 mg), D-calcium pantothenate - 5.75 mg (Vitamin B5 4 mg), Potassium iodide - 5.25 mg (Iodine 52 mcg), Cholecalciferol - 1.68 mg (Vitamin D3 3 mcg), Pyridoxine hydrochloride - 1.38 mg (Vitamin B6 1 mg), Thiamine hydrochloride - 0.83 mg (Vitamin B1 0.6 mg), Riboflavin - 0.35 mg (Vitamin B2 0.26 mg), Chromium chloride - 0.3138 mg (Chromium 60 mcg), Folic acid - 0.3 mg (Vitamin B9 200 mcg), Cyanocobalamin - 0.27 mg (Vitamin B12 1.8 mcg), Sodium selenite - 0.1 mg (Selenium 35 mcg)	Natural Chocolate Flavor, Cocoa Powder, Fructose, Fructooligosaccharides, Guar Gum, Protease Blend (Aminotein), Safflower Oil, Soy Lecithin, Sucralose, Beta Carotene, Brewer's Yeast, Spirulina	Forever Nutraceutical, LLC	ABŞ	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Lite Ultra Chocolate (toz, 375 q) adlı məhsul məhsul protein, vitamin və mineralları əlavə mənəbəyi kimi idmançılar üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Nature-Min / Forever Natur-Min	Tablet	1	Dicalcium phosphate - 3463.80 mg (Calcium – 1000 mg, Phosphorus – 772 mg), Magnesium oxide - 690.96 mg (Magnesium - 400 mg), Natural Sea Mineral Deposit - 58.20 mg, Ferrous fumarate - 56.46 mg (Iron - 18 mg), Zinc sulfate - 41.64 mg (Zinc - 15 mg), Manganese gluconate - 18.18 mg (Manganese - 2 mg), Copper gluconate - 14.58 mg (Copper - 2 mg), L-selenomethionine - 7.2 mg (Selenium - 36 mcg), Potassium iodide - 0.18 mg (Iodine - 150 mcg), Sodium molybdate - 0.12 mg (Molybdenum - 36 mcg)	Microcrystalline cellulose, Stearic acid, Croscarmellose Sodium	Forever Nutraceutical, LLC	ABŞ	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Nature-Min / Forever Natur-Min (tablet №180, Seriya nömrəsi: 030621B, istehsal tarixi: 03.06.2021, son istifadə tarixi: 03.06.2025) adlı məhsul mineral maddələrin əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Formula 2. Vitamin & Mineral Complex Women / Formul 2. Qadınlar üçün vitaminlər və minerallar kompleksi	Tablet	1	Premix, Mineral Vitamin FT 162848EU (Vitamin A - 425 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 324 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mg, Vitamin K - 80 mcg, Beta-carotene - 0.45 mg, Iron - 12.94 mg, Iodine - 93 mcg, Calcium - 300 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg)	Microcrystalline cellulose, Coating, Sepifilm LP 770, Croscarmellose sodium, Polyethylene glycol 6000, Magnesium stearate (Magnesium - 0.9 mg), Stearic acid, Silicon dioxide, Iron oxide red (Iron - 0.06 mg)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	16.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 2. Vitamin & Mineral Complex Women / Formul 2. Qadınlar üçün vitaminlər və minerallar kompleksi (tablet, № 60) (Seriya nömrəsi: 191415E, istehsal tarixi: 04.01.2021, son istifadə tarixi: 04.01.2023) adlı məhsul qadınlar üçün vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun; "bioloji aktiv qida əlavəsi" ifadəsi "bioloji fəaliyyətə malik qida əlavəsi" ilə əvəz olunsun (bu qeyd sonuncu dəfə verdiyimiz rəydə qeyd olunsun belə, düzəlişlər olunmayıb). □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
FORTICOR	Daxilə qəbul üçün məhlul	10 ml	Acetyl-L-Carnitine - 1 g	Deionized water, Orange flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose, Beta carotene	DDL Medikal İlaç İthalat və İhracat Ltd. Şti.	Türkiyə	16.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FORTICOR (daxilə qəbul üçün məhlul, flakonda 10 ml №10) adlı məhsul orqanizmin əsas metabolizm proseslərini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda istehsalçının ünvanı (istehsalat ünvanı) düzgün göstərilin.
Forven Forte	Kapsul	3 x 10	Diosmin 90%-200 mg;Aesculus hippocastanum dry seed extract-75 mg;Ruscus aculeatus dry root extract- 75 mg;Rutin-50 mg.	magnesium stearate(E470b), silicon dioxide, capsule shell: gelatin, titanium dioxide (E171), iron oxide (E172).	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forven Forte(kapsul, № 30) adlı məhsul(Seriya nömrəsi: 160062 , istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 30.06.2024) damar divarlarını möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Funtin	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Morus alba extract - 3000 mg, İlex extract - 1000 mg, Mate extract - 1000 mg, Cetraria extract - 1000 mg, Chamomilla extract - 1000 mg, Achillea millefolium extract - 1000 mg, Calendula officinalis - 1000 mg, Arctium extract - 1000 mg, Taraxacum officinale extract - 1000 mg, Betula extract - 1000 mg, Barbara extract - 1000 mg, Oenothera extract - 1000 mg, Berberis crassifolia extract - 1000 mg, Potentilla extract - 1000 mg, Lespedeza hedyosaroides extract - 1000 mg, Usnea extract - 1000 mg, Phallus impudicus extract - 1000 mg, Equisetum extract - 1000 mg, Larix extract - 1000 mg, İnonotus extract - 1000 mg, Ganoderma lucidium extract - 300 mg, Sinapis alba extract - 300 mg, Syzygium extract - 300 mg, İnula extract - 300 mg, Panax extract - 300 mg, Rosa extract - 300 mg, Allium sativum extract - 300 mg, Phaseolus extract - 300 mg, Humulus extract - 300 mg, Nigella sativa - 300 mg, Cordyceps extract - 300 mg, Propolis extract - 300 mg, Resin extract- 300 mg; Mummy purified - 300 mg, Aqua- tili 30000 mg, Sodium benzoate - 30 mg.	Ayrıca göstərilməyib	Sağera-Med MMC	Rusiya	08.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Funtin(daxilə qəbulu üçün damcı, 30 ml) adlı məhsul (Seriya nömrəsi:02 istehsal tarixi: 24.11.2020, son istifadə tarixi: 24.11.2023) müxtəlif gəbələk mənşəli törəmələr zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirilmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
GabaFos	Tablet	2 x 15	Griffonia simplicifolia seed dry extract, standardized in 98% 5-HTP- 25 mg, Phosphotidylcholine 10% - 150 mg, Phosphotidylserine 7% - 100 mg, L-glutamic acid - 100 mg, GABA - 200 mg	Microcrystalline cellulose, Colloidal silica, Magnesium stearate	ValueMed Pharma S.R.L.	San-Marino	14.09.2021	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GabaFos (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, onun tərkibindəki təsiredici ingredient olan GABA-nın dozası (200 mq) BFMQƏ-lərdə tövsiyə olunan dozanı aşır (150 mq-dan çox olmamalıdır).
Gammafertil Prenatal	Tablet	2 x 15	Vitamin A - 1200 mcg (4000 IU), Vitamin D3 - 7.5 mcg (300 IU), Vitamin E - 30 mcg, Vitamin B1 - 1.8 mg, Vitamin B6 - 2.5 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 9 mcg, Biotin - 50 mcg, Calcium carbonate - 184 mg, Magnesium hydroxide - 53 mg, Iron - 30 mg, Zinc - 12.5 mg, Copper - 1 mg, Iodine - 150 mcg, Manganese - 1 mg, Selenium - 25 mcg, Chromium - 25 mcg	Microcrystalline cellulose (E 460), Hydroxypropylcellulose (E 464), Vegetal magnesium stearate (E 470b), Silica (E 551)	Gricar Chemical S.R.L.	İtaliya	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gammafertil Prenatal (tablet №30) adlı məhsul hamiləlik dövründə vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Həb sözü tablet sözü ilə əvəz olunsun.
Gasduram	Kapsul	2 x 15	Hippophae rhamnoides oil - 500 mg	Gelatin, Glycerol, Purified water	Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gasduram (kapsul, № 30) adlı məhsul regenerasiya prosesini tezləşdirməyə kömək edən vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ginocer	Tablet	3 x 10	Ginkgo biloba leaf dry extract - 80 mg, Passiflora incarnata flower dry extract - 35 mg, Hawthorn leaf and flower dry extract - 30 mg	Maltodextrin, Cornstarch, Magnesium stearate, Polyvinylpyrrolidone K30, Silicon dioxide	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ginocer (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Gleon	Şərbət	150 ml	GABA - 125 mg, Glycine - 50 mg, L-glutamine - 100 mg, L-carnitine - 150 mg, Magnesium (as Magnesium citrate) - 100 mg, Folic acid - 200 mcg, Vitamin B5 (as Calcium pantothenate) - 12.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 4.5 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotepe İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gleon (şərbət 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib və istifadə qaydaları rəyə uyğun olaraq göstərilmişdir.
Gliatrofe	Daxilə qəbul üçün məhlul	10 ml	Cytidine-5-monophosphate - 150 mg, Uridine-5-monophosphate - 150 mg, Citicoline sodium - 800 mg, Vitamin B1 (Thiamine hydrochloride) - 5 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 6 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotepe İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	15.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gliatrofe (daxilə qəbul üçün məhlul, 10 ml x 10) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.İstifadə qaydaları rəyə uyğun olaraq göstərilmişdir. Qeyd: İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmişdir. □ □ □ □ □
Glisgam B	Daxilə qəbul üçün məhlul	50 ml			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	14.09.2021	Xitam verilən müraciətlər	□ "DSZ MMC" tərəfindən 02.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Glisgam B (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun həcmi 40.0 ml (45 - 50 ml) təyin olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□ □
Hepastom	Şərbət	300 ml	Pancreatin - 200 mg, Bromelain - 120 mg, Papain - 40 mg, Pepsin - 50 mg, Betaine-hydrochloride - 50 mg, Cynara L. receptacle leaf - 200 mg, Silybum marianum ripe fruit - 80 mg	Water, Potassium Sorbate, Orange Flavor, Sodium Benzoate, Sugar, Xanthan gum	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	27.09.2021	Xitam verilən müraciətlər	Fiziki şəxs Quliyeva Sevinc Tofiq qızı tərəfindən 09.08.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan Hepastom (şərbət, 300 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsi zamanı aşağıdakı çatışmazlıqlar aşkar olunmuşdur: □ -İstehsalçının təqdim etdiyi tərkibə dair sənəddə bittki ingredientlərin məhsula daxilolma formaları (quru ekstrakt, maye ekstrakt və s.) və Cynara bitkisinin dəqiq növü göstərilməyib. □ Yuxarıdakı çatışmazlıqlara dair müvafiq qaydada tədbirlər görməyiniz və bununla bağlı müvafiq sənədlərin AEM-ə təqdim olunması zəruri hesab olunur.□
Heqoliv	Kapsul	1	Soybean (Glycine max) phospholipids - 150 mg, Artichoke (Cynara scolymus) leaf dry extract - 100 mg, Milk thistle (Silybum marianum) seed dry extract - 70 mg, Alpha lipoic acid - 100 mg	Corn starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Bəyaz Flora" MMC	Azərbaycan	28.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Heqoliv (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməkdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Herbalifeline Max / Herbalayflayn Maks	Kapsul	2 x 15	Polyunsaturated fatty acids (Omega-3 - 630 mg), DHA - 216 mg, EPA - 378 mg (Fish oil 60% MIN TG)	Peppermint oil, Thyme oil, Corn starch, Glycerine, Carrageenan gum, Sodium phosphate dibasic anhydrous, DL-alpha tocopherol (Vitamin E - 2.7 mg)	Catalent Italy S.p.A.	İtaliya	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HERBALİFELINE MAX/HERBALAYFLAYN MAKS (kapsul, № 30) (Seriya nömrəsi: J51527A, istehsal tarixi: 07.05.2021, son istifadə tarixi: 07.05.2023) adlı məhsul omega-3 doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də dərman vasitəsi deyil. □ Qeyd: "Qidaya bioloji aktiv əlavə" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə "uşaq amizdirmə" yazısı "laktasiya dövrü" yazısı ilə əvəz edilsin (bu qeyd sonuncu dəfə verdiyimiz rəydə qeyd oluna belə, düzəlişlər olunmayıb). □
Imukan	Şərbət	100 ml	Beta glucan- 60 mg, Vitamin C (L-Ascorbic acid)- 30 mg, Vitamin B3(Nicotinamide) -1,35 mg, Vitamin B5 (Pantothenic acid from Calcium D-pantothenate)-0.45 mg, Vitamin B6(Pyridoxine from Pyridoxine hydrochloride) -0.15 mg, Vitamin B1(Thiamin from Thiamin hydrochloride)- 0,1 mg, Folic acid( Pteroyl-l- glutamic acid)-10 mcg, D-Biotin( D-cis-Hexahydro-2-oxo-1H-thieno[3,4-d]imidazole-4-pentanoic acid)- 1,25 mcg, Vitamin B12(Cyanocobalamin)-0,1 mg.	demineralized water, fructose, potassium sorbate, xantani gum, natural orange flavour.	Erbozeta S.p.A.	San-Marino	29.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İMUKAN (şərbət, 100 ml) adlı məhsul immün sistemini fəallıqatını yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İnfini Premium Filler Aquabooster	inyeksiya üçün gel	1 ml	Water for injections 96.91%, Sodium Hyaluronate 2.0%, BDDE 0.09%, Sodium Hydroxide 0.30%, Hydrochloric acid(37%) 0.63%, Phosphoric acid(85%) 0.07%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	25.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler Aquabooster, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul kosmetologiyada üz, boyun və əl dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □
İnfini Premium Filler Body	inyeksiya üçün gel	10 ml	Water for injections 96.82%, Sodium Hyaluronate 2.0%, BDDE 0.18%, Sodium Hydroxide 0.30%, Hydrochloric acid(37%) 0.63%, Phosphoric acid(85%) 0.07%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	24.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler Body, inyeksiya üçün gel, 10 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul bədən səthinin formalaşdırılması, yumşaq toxumaların bərpası və ya həcmnin artırılması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Filler L	inyeksiya üçün gel	1 ml	Water for injections 96.19%, Sodium Hyaluronate 2.40%, BDDE 0.21%, Sodium Hydroxide 0.36%, Hydrochloric acid(37%) 0.76%, Phosphoric acid(85%) 0.08%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	25.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler L, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Filler M	inyeksiya üçün gel	1 ml	Water for injections 96.66%, Sodium Hyaluronate 2.10%, BDDE 0.19%, Sodium Hydroxide 0.31%, Hydrochloric acid(37%) 0.67%, Phosphoric acid(85%) 0.07%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	26.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler M, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul kosmetologiyada üz və əl dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Filler S	inyeksiya üçün gel	1 ml	Water for injections 96.82%, Sodium Hyaluronate 2.0%, BDDE 0.18%, Sodium Hydroxide 0.30%, Hydrochloric acid(37%) 0.63%, Phosphoric acid(85%) 0.07%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	25.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler S, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul kosmetologiyada üz, boyun, dekolte və əl dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Filler Soft Lips	inyeksiya üçün gel	1 ml	Water for injections 96.82%, Sodium Hyaluronate 2.0%, BDDE 0.18%, Sodium Hydroxide 0.30%, Hydrochloric acid(37%) 0.63%, Phosphoric acid(85%) 0.07%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	25.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler Soft Lips, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul kosmetologiyada dodaqların korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Filler XL	inyeksiya üçün gel	1 ml	Water for injections 95.87%, Sodium Hyaluronate 2.60%, BDDE 0.23%, Sodium Hydroxide 0.39%, Hydrochloric acid(37%) 0.82%, Phosphoric acid(85%) 0.09%	Ayrı geyd edilməyib	Vida SRL	İtaliya	25.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Filler XL, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş sprişda" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Meso L 715	İnyeksiya üçün məhlul	10 ml	Aqua 95-100%, Sodium hyaluronate 0.5-1%, Alanine 0.01-0.1%, phenoxyethanol 0.1-0.5%, Benzyl alcohol 0.1-0.5%, Histidine HCl 0.1-0.5%, Isoleucine 0.1-0.5%, Arginine HCl 0.005-0.1%, Hydroxyethylcellulose 0.1-0.5%, Leucine 0.001-0.1%, Methionine 0.001-0.1%, Phenylalanine 0.005-0.1%, Threonine 0.001-0.05%, Valine 0.005-0.1%, Tryptophan 0.005-0.1%	Ayrı geyd edilməyib	İnfini Lab S.R.L.	İtaliya	27.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Meso L 715, inyeksiya üçün məhlul, 10 ml" adlı məhsul kosmetologiyada üz, boyun və əl dərisinə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Meso LipoMax	İnyeksiya üçün məhlul	10 ml	Aqua 90-100%, Benzyl Alcohol 0.1-0.5%, Sodium Hydroxide 0.01-0.1%, phosphatidylcholine 0.01-0.5%, Butylene Glycol Pentapeptide-25 0.5-1%, caffeine 0.1-0.5%, carnitine 0.1-0.5%, Sodium deoxycholate 0.1-0.5%, Teophylline 0.1-0.5%, Polysorbate-80 0.05-0.1%	Ayrı geyd edilməyib	İnfini Lab S.R.L.	İtaliya	27.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Meso LipoMax, inyeksiya üçün məhlul, 10 ml" adlı məhsul kosmetologiyada üz və bədən dərisinə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
İnfini Premium Meso M 532	İnyeksiya üçün məhlul	10 ml	Aqua 95-100%, Sodium hyaluronate 0.5-1%, Sodium Chloride 0.01-0.1%, Alanine phenoxethanol 0,1-0.5%, Benzyl alcohol 0,1-0.5%, Histidine HCl 0,1-0.5%, Isoleucine 0,1-0.5%, Arginine HCl 0,005-0.1%, Proline 0,005-0.1%, Glycine 0,001-0.1%, Leucine 0,001-0.1%, Lysine HCl 0,001-0.1%, Methionine 0,001-0.1%, Nicotinamide 0,005-0.1%, Pyridoxine HCl 0,005-0.1%, Thiamine HCl 0,001-0.1%, Phenylalanine 0,005-0.1%, Serine 0,005-0.1%, Threonine 0,001-0.05%, Valine 0,005-0.1%, Tryptophan 0,005-0.1%, Glutamine 0.05-0.1%, Adenosine 0.001-0.1%, Inositol 0.05-0.1%, CYANOCOBALAMIN 0.01-0.05%, Biotin 0.01-0.1%	Ayrı geyd edilməyib	İnfini Lab S.R.L.	İtaliya	27.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Meso M 532, inyeksiya üçün məhlul, 10 ml" adlı məhsul kosmetologiyada üz, boyun və əl dərisinə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnfini Premium Meso S 516	məhlul	10 ml	Aqua 95-100%, Sodium hyaluronate 0.1-0.5%, Sodium Chloride 0.01-0.1%, Alanine phenoxethanol 0,1-0.5%, Benzyl alcohol 0,1-0.5%, Histidine HCl 0,1-0.5%, Isoleucine 0,1-0.5%, Arginine HCl 0,005-0.1%, Proline 0,005-0.1%, Glycine 0,001-0.1%, Leucine 0,001-0.1%, Biotin 0,001-0.1%, Lysine HCl 0,001-0.1%, Methionine 0,001-0.1%, Nicotinamide 0,005-0.1%, Pyridoxine HCl 0,005-0.1%, Thiamine HCl 0,001-0.1%, Phenylalanine 0,005-0.1%, Serine 0,005-0.1%, Threonine 0,001-0.05%, Valine 0,005-0.1%, Tryptophan 0,005-0.1%, Glutamine 0.05-0.1%, Adenosine 0.001-0.1%, Inositol 0.05-0.1%, CYANOCOBALAMIN 0.01-0.05%	Ayrı geyd edilməyib	İnfini Lab S.R.L.	İtaliya	27.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "İnfini Premium Meso S 516, inyeksiya üçün məhlul, 10 ml" adlı məhsul kosmetologiyada üz, boyun və əl dərisinə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İnsinta-M	Kapsul	3 x 10			NPL Fitoprodukt MMC	Ukrayna	07.09.2021	Xitam verilən müraciətlər	"Litpharm MMC" tərəfindən göndərilmiş 19.05.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Ukraynanın "NPL Fitoprodukt MMC" şirkətinin istehsalı olan İnsinta-M (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı fol turşusunun miqdarı - 24.5 % ( 90.0 - 120.0 %) olaraq aşkar edilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
İodo-F	Kapsul	3 x 10			NPL Fitoprodukt MMC	Ukrayna	02.09.2021	Xitam verilən müraciətlər	" Litpharm MMC" şirkətinin 19.05.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Ukrayna "NPL Fitoprodukt MMC" şirkətinin istehsalı olan 080621 seriyalı İodo-F (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Eyniləyin təyini: fol turşusu — qeyri-məqbul test □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
Kalsivit M / Calcivit M	Şərbət	150 ml	Calcium phosphate - 250 mg, Magnesium citrate - 100 mg, Vitamin D - 100 IU, Vitamin B12 - 0.75 mcg	Sorbitol, Glycerol, Citric acid, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Flavourings strawberry and banana, Purified water	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsivit M / Calcivit M (şərbət 150 ml) (Seriya nömrəsi: 107072, istehsal tarixi: 31.07.2021, son istifadə tarixi: 31.07.2024) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kamed	Daxilə qəbul üçün məhlul	5 ml	Cholecalciferol (Vitamin D3) - 50000 IU	Olive oil	Ulutan İlaç Kimya Sənayi və Dış Tic. Ltd. Şti	Türkiyə	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kamed (Daxilə qəbul üçün məhlul, 5 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Kantarius Plus	Şərbət	150 ml			Pharmex Rom Industry S.R.L	Rumıniya	16.09.2021	Xitam verilən müraciətlər	"Azəri Med QMC" tərəfindən göndərilmiş 12.07.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Rumıniyanın "Pharmex Rom Industry S.R.L." şirkətinin istehsalı olan Kantarius Plus (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlməyə məqsədli ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun həcmi 144.0 ml (145.0 - 155.0 ml); pH-i 3.885 (4 - 6), sıxlığı: 1.00788 q/sm <sup>3</sup> (1.04 - 1.07 q/sm <sup>3</sup> ) olaraq aşkar edilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Karnus	Kapsul	1	Chaste tree (Vitex agnus castus) fruit powder - 200 mg, Common lady's mantle (Alchemilla vulgaris) herb dry extract -100 mg, Common hop (Humulus lupulus) herb dry extract -100 mg	Corn starch, Silicon dioxide, Magnesium stearate, Natural gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karnus (kapsul №30) adlı məhsul qadınlarda reproduktiv sistem fəaliyyətini yaxşılaşdırmaq məqsədli ilə qidani bioloji fəal maddələrlə zənginləşdirilmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Kidsomnum	Daxilə qəbul üçün məhlul	100 ml			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	08.09.2021	Xitam verilən müraciətlər	DSZ MMC şirkətinin 02.08.2021 il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Kidsomnum (daxilə qəbul üçün məhlul, 100 ml ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsula dair müvafiq ekspertiza rəyinin verilməsi mümkün deyil. Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun sıxlığı 1.074g/ml təqdim olunan normativ sənədlərə(0.87 – 1.0q/ml) uyğun deyil. □ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Kom Forte	Şərbət	100 ml	Chamomilla (Matricaria chamomilla) essential oil – 2.7 mg, Fennel (Foeniculum vulgare) essential oil – 5.8 mg	Sodium bicarbonate, Potassium sorbate, Sorbitol solution 70%, Vegetable glycerin, Dextrose, Purified water	Pharmex Rom Industry S.R.L	Rumıniya	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kom Forte( şərbət, 100 ml) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq məqsədli tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Komfovita	Kapsul	2 x 15	Myo-inositol - 500 mg, Lemon balm (Melissa officinalis) leaf extract - 50 mg, Licorice (Glycyrrhiza inflata) extract - 40 mg, Chasteberry (Vitex agnus castus) extract - 10 mg, Acidum folicum - 0.20 mg	Microcrystalline cellulose, Magnesium stearate, Gelatin	Grand Medical Poland Sp. z o.o.	Poşa	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Komfovita (kapsul, №30) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Konslla	Kapsul	1	Fish oil rich in Omega-3 acids – 500 mg including: Eicosapentaenoic acid (EPA) – 90 mg, Docosahexaenoic acid (DHA) – 60 mg, Other Omega - 3 acids - 350 mg	Gelatin, Glycerol, Purified water	"Bayaz Flora" MMC	Azərbaycan	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Konslla (kapsul №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakı yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Laktaforce	Tablet	1 şüşə flakonda 30 tablet	Lactase- 80 mg	Polyvinylpyrrolidone(E 1201), Magnesium salts of fatty acids(E 470 b), Silicon Dioxide(E 551), Microcrystalline cellulose□ (E 460(I)),Hydroxypropyl cellulose, Hydroxypropyl methyl cellulose,Talc, Titanium dioxide.	Pharmarosso Gıda İlaç Kozmetik Medikal San. Diş. Tic. Ltd. Şti.	Türkiyə	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laktaforce (tablet №30) adlı məhsul laktaza fermentinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: 1)İstifadə üzrə təlimatda və qablaşdırmada laktaza fermentinin tərcüməsini "laktaza" şəkərinin adı kimi təqdim etmək səhvdir və "laktaza" ilə əvəz olunmalıdır. □ 2)Əraziçinin 27.09.2021 il tarixli müəratına əsasən istehsalçının ünvanında texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilməmişdir.□
Lipocut	İnyeksiya üçün məhlul	10 ml	Aqua > 75% - < 100%, Alcohol Denat. > 1% - < 5%, Carnitine > 1% - < 5%, Phosphatidylcholine > 1% - < 5%, Sodium Deoxycholate > 1% - < 5%, Methylsilanol Mannuronate > 0.1% - < 1%, Propylene Glycol > 0.1% - < 1%, Caffeine <0.1%, Troxerutin <0.1%, Cynara Scolymus Leaf Extract <0.1%, Mellilotus Officinalis Flower Extract <0.1%, Phenoxyethanol <0.1%, Hedera Helix Leaf/Stem Extract <0.1%, Camellia Sinensis Leaf Extract <0.1%, Ethylhexylglycerin <0.1%, Echinacea Angustifolia Root Extract <0.1%, Sorbic Acid <0.1%, Aesculus Hippocastanum Seed Extract <0.1%, Methylparaben <0.1%, Butylparaben <0.1%, Ethylparaben <0.1%, Propylparaben < 0.1%	Ayrı qeyd edilməyib	Camp Systems 2018, S.L.	İspaniya	30.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Lipocut, inyeksiya üçün məhlul, 10 ml" adlı məhsul kosmetologiyada dəriyə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Liverex	Kapsul	3 x 10	Silymarin - 115 mg, DL-methionine - 25 mg, Choline bitartrate - 80 mg, Desiccated liver extract - 28 mg, Inositol - 50 mg,Spirulina (Arthrospira platensis) thalli dry extract - 2.5 mg, Magnesium oxide - 50 mg, Copper gluconate - 750 mcg	Gelatin(capsula shell), Lactose Monohydrate, Magnesium Stearate, Starch	NUGEN Nutraceutical	Pakistan	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liverex (kapsul, № 30) adlı məhsul qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Liverex	Şərbət	150 ml	Lactulose - 1500 mg, Fructooligosaccharide - 1500 mg, Inulin - 2.5 mg, Aloe vera leaf dry extract - 15 mg, Prunus nigra fruit dry extract - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavour, Potassium sorbate, Sodium benzoate, Trisodium citrate, Sucralose	DSZ Doğal Sağlq Gıda və Kozmetik Ürünleri	Türkiyə	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lakfin (şərbət 150 ml) adlı məhsul bağırsaq peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Livlar	Kapsul	3 x 10	Silybum marianum seed dry extract standardized to contain 80% Silymarin, 60 mg - 75 mg, Essential phospholipids - 200 mg, Ademetionine (as s-adenosyl-L-methionine) - 100 mg, L-glutathione - 100 mg, L-ornithine L-aspartate - 100 mg	Monostarch phosphate, Hydroxypropyl methylcellulose	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	15.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Livlar (kapsul № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Tərkib rəyə uyğun qeyd edilsin.
Lizaffor-C	Kapsul	1	Lactobacillus sporogenes - 200 mill, Lactobacillus rhamnosus - 200 mill, Lactobacillus casei - 210 mill, Lactobacillus bulgaricus - 150 mill, Bifidobacterium longum - 200 mill, Bifidobacterium infantis - 80 mill, Streptococcus thermophilus - 150 mill, Saccharomyces boulardii - 200 mill, Lysozyme - 20 mg, Inulin - 120 mg, FOS - 100 mg, Zinc - 10 mg, Lactoferrin - 5 mg, Mix of enzymes (Amylase, Protease, Glucoamylase, Lipase, Cellulase, Lactase, Pectinase) - 20 mg	Calcium phosphate (E341), Silica (E551), Talc (E553b), Vegetal magnesium stearate (E470b), Capsule, Gelatin, color: Titanium dioxide (E171)	Gricar Chemical S.R.L.	İtaliya	09.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lizaffor-C (kapsul №15) adlı məhsul (Seriya nömrəsi: 1446 , istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 01.06.2023 ) bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Loksal	Şərbət	150 ml			İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	23.09.2021	Xitam verilən müraciətlər	" Ayan Company MMC" şirkətinin 28.07.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti" şirkətinin istehsalı olan LK 00401 seriyalı Loksal (Şərbət150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -M əhlulun xarici görünüşü: sarı rəngli, qeyri-şəffaf, xarakterik qoxulu şərbət (NS-də —cahrayı rəngli)□ -M əhlulun rəng və şəffaflığı: UYGUN DEYİL □ -Thymus vulgaris bitkisinin xammalı düzgün göstərilmişdir. Belə ki, bu bitkinin xammal kimi otu istifadə olunur.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□ □
Longus	Şərbət	150 ml	Retinol (Vitamin A) - 1000 IU, Thiamine mononitrate (Thiamine - 0.921 mg) - 1 mg, Riboflavin (Vitamin B2) - 1 mg, Niacinamide (Vitamin B3) - 2.5 mg, D-calcium pantothenate (Vitamin B5) - 0.25 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 0.823 mg) - 1 mg, Cyanocobalamin (Vitamin B12) - 0.001 mg, Ascorbic acid (Vitamin C) - 10 mg, Cholecalciferol (Vitamin D3) - 100 IU, D-alpha tocopherol (Vitamin E) - 0.75 mg, Zinc sulphate heptahydrate (Zinc - 0.23 mg) - 1 mg, L-carnitine - 150 mg	Potassium sorbate, Sodium benzoate, Blackberry flavor, Xanthan gum, Deionize water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	09.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Longus (Şərbət 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Qablaşma və istifadə üzrə təlimatda tərkib rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilmişdir.
Lugn	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	D-Calcium pantothenate - 100 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lugn (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul B5 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Luvit-R	Tablet	1	Lutein 5% - 10 mg, Zeaxanthin 10% - 3 mg, Rutin - 50 mg, Vitamin A - 1 mg, Vitamin B2 - 6 mg, Vitamin B6 - 0.1 mg	Microcrystalline cellulose, Colloidal silica, Magnesium stearate	ValueMed Pharma S.R.L	San-Marino	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Luvit-R (tablet, № 30) (Seriya nömrəsi: 10516, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnenorm	Tablet	3 x 20	Magnesium malate - 470 mg (as elemental Mg 73 mg), Vitamin B6 - 5 mg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Calcium carbonate, Stearic acid, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Food colorant	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnenorm (tablet №60) adlı məhsul vitamin B6 və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maribiol Kids	Daxilə qəbul üçün məhlul	240 ml	Total Omega-3 fatty acids - 1541 mg (EPA (as Acidum eicosapentaenoic) - 736 mg, DHA (as Acidum docosahexaenoic) - 460 mg)□	Lemon flavour, Mixed tocopherols, Diisononyl phthalate, Diethyl hexyl phthalate, Cholecalciferol, Dibutyl phthalate	LYSİ	İslandiya	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maribiol Kids (daxilə qəbul üçün məhlul, 240 ml) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mega A&D	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Retinol (Vitamin A) - 625 IU, Cholecalciferol (Vitamin D3) - 75000 IU	Potassium sorbate, Sodium benzoate, Deionize water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mega A&D (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul A və D vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməqçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Melissida Kids	Şərbət	150 ml			Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	08.09.2021	Xitam verilən müraciətlər	DSZ MMC şirkətinin 02.08.2021 il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kozmetik A.Ş" şirkətinin istehsalı olan Melissida Kids (şərbət, 150 ml ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsula dair müvafiq ekspertiza rəyinin verilməsi mümkündür deyil. Belə ki, ekspertizanın bir hissəsini təqvil edən laboratoriyaya sınaqları zamanı müəyyən olundu ki, məhsulun həcmi (139,0 ml) təqdim olunan normativ sənədlərə(145,0 – 150,0 ml) uyğun deyil. □ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir. Hazırkı texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəduyğun hesab olunmur.□
Melosan	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Melatonin - 1 mg, Glycin - 50 mg	Sugar, Tartarizine, Xanthan gum, Banana aroma, Potassium sorbate, Sodium benzoate, Deionize water	CosmoActive İlaç A.Ş.	Türkiyə	28.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melosan(daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melosedin	Tablet	2 x 15	L-tryptophan - 100 mg, Magnesium (as Magnesium oxide) - 80 mg, Valeriana officinalis root dry extract - 25 mg, Matricaria chamomilla flower dry extract - 25 mg, Melissa officinalis leaves dry extract - 25 mg, Eschscholtzia californica aerial parts dry extract - 25 mg, Tilia cordata inflorescences dry extract - 20 mg, Lavandula officinalis flowering tops dry extract - 20 mg, Passiflora incarnata flowering aerial parts dry extract - 9 mg.	Calcium phosphate, Microcrystalline cellulose, Sodium croscarmellose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide, Iron oxide □ Tablet coating: Hydroxypropylmethylcellulose, Microcrystalline cellulose, Stearic acid, Glycerin, Titanium oxide	Labomar SPA for Perrery Farmaceuti S.r.l.	İtaliya	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melosedin(tablet, № 30) adlı məhsul (Seriya nömrəsi: K1340 A , istehsal tarixi: 01.05.2021, son istifadə tarixi: 01.11.2023) MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Memodrop B6	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Glycine - 300 mg, Pyridoxine hydrochloride - 2.8 mg	Potassium sorbate, Sodium benzoate, Deionize water	Ənsa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memodrop B6 (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma üzərində məhsulun tərkibinin rəyə (tərkibə aid sənədə) müvafiq olaraq qeyd edilməsi zəruridir.
Memorbest	Şərbət	100 ml	Ginkgo biloba leaf liquid extract - 13,8 ml; Crataegus sanguinea flower liquid extract - 13,8 ml; Curcuma longa rhizoma liquid extract - 8,05 ml; Nigella sativa seed liquid extract - 5,75 ml; Zingiber officinale rhizoma liquid extract - 4,6 ml. □	distilled water, sucrose, citric acid(E330), pectin(E440), sodium benzoate(E211), glycerin(E422) □	Herba Flora MMC	Azərbaycan	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memorbest (şərbət, 100 ml) adlı məhsul beyin və qan-damar sisteminin fəaliyyətlərini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:1) Qablaşdırma və istifadə üzrə təlimatda "istifadə sahəsi və əsas göstəricilər" bəndi rəyə uyğun olaraq göstərilmiş; □ 2) Qablaşdırma və istifadə üzrə təlimatda onun şərbət qrupu barədə məlumat təqdim olunmuşdur.
Menolytin/ Menolitin	Kapsul	2 x 15	Cimicifuga racemosa rhizoma extract DER 6-7:1 – 2, 5 mg, Hypericum perforatum herb extract DER 4:1 – 100 mg, Dioscorea oppositae thurmb radix extract 10% Disogenine – 75 mg, Linum usitatissimum seed extract DER 10:1 – 25 mg.	Gelatine (capsule shell), Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide.	Grand Medical Poland Sp. z o.o.	Polşa	17.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Menolytin/ Menolitin( kapsul, № 30) adlı məhsul olub, qadınlarda premenopauza dövründə qıdını bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Rəydə məhsulun tərkib hissəsi ona aid olan dosyenin müxtəlif sənədlərinin əsasında yazılıb. Növbəti dəfədə istehsalçının tərkib haqqında sənədi verdiyimiz rəyə uyğun olaraq təqdim olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Mersobil	Tablet	2 x 15	Citicoline - 200 mg, Ginkgo biloba standardised extract, (as flavone glycoside $\geq$ 24% - 5 mg) - 40 mg	Microcrystalline cellulose, Crosscarmellose, Magnesium stearate, Silicon dioxide, Brown Nutrafluent 114F265032	Pharmex Rom Industry S.R.L.	Rumıniya	13.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mersobil (tablet, № 30) adlı məhsul beyin fəaliyyətini və görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Tərəfimizdən verilmiş əvvəlki rəydə "İstifadə sahəsi və əsas göstərişlər" bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Metifol	Kapsul	1 x 30	Calcium L-5-methyltetrahydrofolate - 400 mcg	Microcrystalline cellulose, Colloidal silica, Magnesium stearate	ValueMed Pharma S.R.L.	San-Marino	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metifol (tablet №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Metrip	Tablet	1	Magnesium carbonate - 800 mg (eq. to elementa Mg 200 mg), L-tryptophan - 350 mg, Hypericum perforatum aerial part extract (0.7 % hypericin) - 150 mg, Glycine - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg □	Microcrystalline cellulose, Crosscarmellose sodium, Magnesium stearate, Silicone dioxide	Pharmex Rom Industry S.R.L.	Rumıniya	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metrip (tablet №30) (Seriya nömrəsi: 12430821; İstehsal tarixi: 01.08.2021; Son istifadə tarixi: 01.08.2024) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mielonoks	Daxilə qəbul üçün məhlul	50 ml			Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	31.08.2021	Xitam verilən müraciətlər	"DSZ MMC" şirkətinin 02.08.2021-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Bereket İlaç Kozmetik A.Ş" şirkətinin istehsalı olan EX2021-063 seriyalı Mielonoks (məhlul 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Məhlulun həcmi: 59.0 ml (45 -- 50 ml). NS-də verilən limitlərə UYGUN DEYİL. □ Miqdarı təyini: vitamin B9 — aşkar olunmadı. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
Miofer	Kapsul	3 x 10	Iron bisglycinate - 102.3568 mg (28 mg Fe), L-ascorbic acid - 100 mg, Zinc gluconate - 34.85 mg (5 mg Zn), Pyridoxine hydrochloride - 1.3 mg, Calcium L-methylfolate - 0.432 mg (0.4 mg folic acid)	Gelatine, Maltodextrin, Magnesium stearate (magnesium salts of fatty acids), Titanium dioxide, Yellow iron oxide, Iron oxide red, Azorubine	Biofaktor Sp.zo.o	Poşa	29.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Miofer (kapsul, №30) (Seriya nömrəsi: 00107210, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma və istifadə üzrə təlimatda ingredientlər və onların məhsula daxil olan duzları eyni dozada göstərilib. Növbəti idxal zamanı bu nəzərə alınmalıdır.
Mohsinal	Daxilə qəbul üçün məhlul-damcı	35 ml	Uridine- disodium salt- 25 mg; Cytidine-5'- monophosphate free acid- 25 mg; Citicoline- 50 mg; Vitamin B6 HCl- 2 mg; İnositol- 25 mg. □	Water, Glucose syrup, Glycerol, Sucralose, Potassium sorbate, Sodium benzoate, Flavouring	Gricar Chemical S.R.L.	İtaliya	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mohsinal (daxilə qəbul üçün məhlul-damcı, 35 ml) adlı məhsul (Seriya nömrəsi: 1445 , istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 01.06.2024) beyin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Monovisc	İnyeksiya üçün məhlul	4 ml	Sodium hyaluronate 88mg, Sodium chloride 36mg, Potassium chloride 0.8mg, Sodium phosphate, Dibasic 4.6mg, Potassium Phosphate, Monobasic 0.8mg, USP Water for injection q.s. to 4ml	Ayrı geyd edilməyib.	Anika Therapeutics, Inc.	ABŞ	30.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Monovisc, inyeksiya üçün məhlul, 4 ml, əvvəlcədən doldurulmuş sprişdə" adlı məhsul osteoartrit xəstəliyi zamanı yaranan sinovial oynaqların disfunksiyasında, oynaqlarda sinovial mayenin tam və ya hissəvi olaraq müvafiq əvəzlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməktə)	Köməqçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Muc-Uno	Şərbət	150 ml	Ribwort plantain (Plantago lanceolata) leaf powder extract - 1000 mg, N-acetylcysteine powder - 100 mg, Copper sulfate anhydrous (Eq to 0.5 mg Copper) - 1.256 mg	Deionised water, Glycerine, Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Citric acid, Sucralose, Acesulfame K, Strawberry flavour	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Muc-Uno (şərbət, 150 ml) (Seriya:20867, istehsal tarixi: 01.03.2021, son istifadə tarixi: 01.03.2023) adlı məhsul balğəmin ifrazını yaxşılaşdırən və öskürəyi yüngülləşdirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Multifolico DHA (Multifolico DHT)	Kapsul	4 x 15	Red softgel capsule composition: Omega 3 oil 70 DHA (DHA - 315 mg) - 500 mg, Lutein oil 20 % (Lutein - 10 mg) - 50 mg, Purple softgel capsule composition: Ascorbic acid 100% (Vitamin C - 100 mg) - 100 mg, Nicotinamide 100% (Niacin - 22 mg) - 22 mg, D-alpha-tocopherol 67% (Vitamin E - 12 mg) - 17.850 mg, Calcium pantothenate 92% (Vitamin B5 - 6 mg) - 6.540 mg, Riboflavin 100% (Vitamin B2 - 1.7 mg) - 1.7 mg, Pyridoxine hydrochloride 81.9% (Vitamin B6 - 1.9 mg) - 2.310 mg, Thiamine mononitrate 86.29% (Vitamin B1 - 1.4 mg) - 1.620 mg, Folic Acid - 400 mcg, Biotin 100% (Vitamin B8 - 40 mcg) - 40 mcg, Colecalciferol 1000000 IU/g (Vitamin D3 - 15 mcg) - 0.6 mg, Cyanocobalamin 0.1% (Vitamin B12 - 2.5 mcg) - 2.5 mcg, Iron pyrophosphate 24% (Iron - 27 mg) - 112.5 mg, Zinc oxide 78% (Zinc - 11 mg) - 13.680 mg, Manganese sulphate monohydrate 32% (Manganese - 2.5 mg) - 7.690 mg, Copper sulphate 1-hydrate 35.78% (Copper - 1.2 mg) - 3.350 mg, Potassium iodate 59.88 % (Iodine - 220 mcg) - 0.367 mg	Red softgel composition: Sunflower oil, Shell (Bovine Gelatine, Glycerin, E172 red iron oxide, E120 carmine red), Purple softgel composition: Sunflower oil, Sunflower lecithin, Softisan, Yellow beeswax, Shell Bovine (Bovine Gelatine, Sorbitol, Glycerin, E172 black iron oxide, E120 carmine red, E133 brilliant blue	HC CLOVER S.L.	İspaniya	27.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multifolico DHA (Multifolico DHT) (kapsul, №60) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkibi, istifadə qaydası, istehsalçısı rəyə müvafiq olaraq qeyd edilsin.
Mustang	Kapsul	1			Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	01.09.2021	Xitam verilən mürcəatlər	"Unidad Group MMC" tərəfindən göndərilmiş 05.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Mustang (kapsul, №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməyə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı məhsulun orta çəkisi 0.60472 q (0.648 -- 0.792 q); tərkibi: 0.48922 q (0.540 -- 0.660 q) olaraq aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
N1-Baby	Daxilə qəbul üçün məhlul	100 ml	Foeniculum vulgare fruit distillate- 9,8 ml.	distilled water, sucrose, citric acid (E330), pectin(E440), sodium benzoate (E211), glycerin (E422) .	Herba Flora MMC	Azərbaycan	06.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən N1-Baby (şərbət, 100 ml) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nanaxol	Şərbət	100 ml	Artichoke(Cynara scolymus) Leaf Dry Extract - 20 g	Deionized Water, Sorbitol (E 420), Sugar, Glycerin (E 422), Strawberry Flavour, Sodium Benzoate (E 211), Potassium Sorbate (E212), Xanthan gum (E 415), Calcium Acetate (E 263), Citric Acid (E 330), Gum Arabic (E 414)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanaxol (şərbət, 100 ml) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nat-Prostat	Kapsul	1	Serenoa repens fruit dry extract - 125 mg, Urtica dioica root dry extract - 48 mg, Zingiber officinale rhizome powder - 56 mg, Aquilaria agallocha wood powder - 56 mg.	Corn starch, capsula shell (gelatin, glycerine, water)	Herba Flora MMC	Azərbaycan	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NAT-PROSTAT(kapsul № 100) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada "İstifadə sahəsi və göstərişlər" bəndi rəyə uyğun olaraq göstərilisən.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndikdə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Nat-Sarımsaq	Kapsul	1 plastik flakonda 100 kapsul;	Dried garlic ( <i>Allium sativum</i> ) bulb powder - 300 mg.□	Capsula shell: gelatin, glycerine,water.	Herba Flora MMC	Azərbaycan	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NAT-SARIMSAQ (kapsul № 100) adlı məhsul immün, hazm və ürək- damar sistemlərinin fəaliyyətini yaxşılaşdırmaq, saçları möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nat-sedativ	Kapsul	1 plastik flakonda 100 kapsul;	Leonurus cardiaca herba dry extract – 31 mg, Mentha piperita leafdry extract - 31 mg, Crataegus pentagyna fruit dry extract – 31 mg, Valeriana officinalis root and rhizoma dry extract - 60 mg, Melissa officinalis leaf powder – 100 mg, Mentha piperita leaf powder – 100 mg. □	Corn starch; capsula shell:gelatin, glycerine, water.□	Herba Flora MMC	Azərbaycan	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nat-Sedativ(kapsul № 100) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
N-Bifol	Kapsul	3 x 10			Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	22.09.2021	Xitam verilən müraciətlər	Xitam □ "DSZ MMC" şirkətinin 11.08.2021-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Bereket İlaç Kozmetik A.Ş" şirkətinin istehsalı olan EX2021-044 seriyalı N-Bifol (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etməyə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir.□ -Xarici görünüşü: ağ rəngli, iki hissəli kapsul; tərkibi ağ rəngli toz ( 2blisterdə ); qəhvəyi rəngli, spesifik qoxulu, bərkimiş kütlə ( 1 blisterdə ) UYGUN DEYİL □ -Miqdarı t əyini: vitamin C -- 0.537mq/kapsul ( 60mq/kapsul); Vitamin B6 -- 0.014mq/kapsul ( 2mq/kapsul ) UYGUN DEYİL□ -H əmçinin 148 mg iron polymaltose-nin 40 mg dəmir ehtiva etdiyi qeyd olunmuşdur. Lakin bu düzgün məlumat deyil. İstehsalçı tərəfdən aydınlaşdırılmalıdır.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□
Neocar baby	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	L-carnitine - 500 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neocar baby (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul orqanizmin əsas metabolizm proseslərini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Növbəti idxal zamanı məhsulun adındakı "baby" sözünün "kids" sözü ilə əvəz olunması daha məqsədə uyğundur. Belə ki, 4 yaşdan yuxarı uşaqlar üçün bu söz daha uyğundur.
Neo-enzim	Kapsul	3 x 10	Pancreatine - 200 mg, Protease - 12 mg, Lipase - 100 mg, Amylase - 52 mg, Papain - 60 mg, Trypsin - 10 mg, Amyloglucosidase - 12 mg, Lactase - 5 mg	Mono starch phosphate, Gelatin	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neo-enzim (kapsul № 30) adlı məhsul hazm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nevit	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil	"Bəyaz Flora" MMC	Azərbaycan	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nevit (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Neyrokid Multi B	Daxilə qəbul üçün məhlul	100 ml			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	17.09.2021	Xitam verilən müraciətlər	<p>□</p> <p>"DSZ MMC" tərəfindən 02.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Neyrokid Multi B (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı müəyyən olundu ki, məhlulun həcmi 92 ml (95 - 100 ml) təyin olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□</p>
Nokreatin	Şərbət	100 ml	Polygonum aviculare herba liquid extract – 10,35 ml; Lespedeza capitata herba liquid extract - 18 ml; Zea mays silk liquid extract – 9,2 ml; Rosa canina fruit liquid extract – 9,2 ml; Prunus domestica fruit liquid extract - 4,6 ml; Salvia officinalis leaf liquid extract - 3,45 ml. □	distilled water,sucrose, citric acid (E330),pectin (E440),sodium benzoate (E211), glycerin (E422).	Herba Flora MMC	Azərbaycan	16.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nokreatin (şərbət, 100 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nomibran	Şərbət	50 ml	Gamma-aminobutyric acid - 1250 mg, Glycine - 1000 mg, Vitamin B6 - 20 mg, Pantothenic acid (Vitamin B5) - 35 mg, İnositol (Vitamin B8) - 3000 mg	Citric acid, Potassium sorbate, Glucose-fructose, Xanthan gum, Purified water.	Farmabest İlaç Kosmetik Medikal Ltd. Şti	Türkiyə	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nomibran (şərbət 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Normased	Tablet	3 x 10	Passiflora incarnata herb dry extract - 100 mg, Valeriana officinalis rhizome and root dry extract - 100 mg, Magnesium (as Magnesium oxide) - 10 mg, Humulus lupulus L.strobile dry extract - 25 mg, Folic acid - 200 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Normased (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novalopin Kids	Şərbət	150 ml	Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B3 - 16 mg, Vitamin C - 35 mg, Vitamin D - 400 IU, Vitamin E - 3 mg, Cod Liver Oil - 200 mg (EPA - 23 mg, DHA - 24 mg)	Glucose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Sucralose, Glycerin, Mix of Orange juice and e., Sweet orange e.o., Polysorbate 80, Xanthan gum, Sodium cyclamate	Gricar Chemical S.R.L.	İtaliya	08.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novalopin Kids (Şərbət 150 ml) (Seriya nömrəsi: 11553, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul vitamin və omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novalopin Kids	Şərbət	150 ml	Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B3 - 16 mg, Vitamin C - 35 mg, Vitamin D - 400 IU, Vitamin E - 3 mg, Cod Liver Oil - 200 mg (EPA - 23 mg, DHA - 24 mg)	Glucose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Sucralose, Glycerin, Mix of Orange juice and e., Sweet orange e.o., Polysorbate 80, Xanthan gum, Sodium cyclamate	Gricar Chemical S.R.L.	İtaliya	08.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novalopin Kids (Şərbət 150 ml) (Seriya nömrəsi: 11552, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul vitamin və omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novalopin Kids	Şərbət	150 ml	Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B3 - 16 mg, Vitamin C - 35 mg, Vitamin D - 400 IU, Vitamin E - 3 mg, Cod Liver Oil - 200 mg (EPA - 23 mg, DHA - 24 mg)	Glucose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Sucralose, Glycerin, Mix of Orange juice and e., Sweet orange e.o., Polysorbate 80, Xanthan gum, Sodium cyclamate	Gricar Chemical S.R.L.	İtaliya	09.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novalopin Kids (Şərbət 150 ml) (Seriya nömrəsi: 11551, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul vitamin və omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nucleofill Medium Plus	inyeksiya üçün gel	2 ml	Highly polymerized polynucleotides (HPDR) sodium salt 2.0%, Water for injection 96.68%, NaOH 0.39%, HCl 0.93%	Ayrı geyd edilməyib	Promotitalia Group Spa	İtaliya	31.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Nucleofill Medium Plus, inyeksiya üçün gel, 2ml", adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitədir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Nucleofill Soft Plus	inyeksiya üçün gel	2 ml	Highly polymerized polynucleotides (HPDR) sodium salt 0.75%, Water for injection 97.91%, NaOH 0.40%, HCl 0.94%	Ayrı geyd edilməyib	Promoitalla Group Spa	İtaliya	31.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Nucleofill Soft Plus, inyeksiya üçün gel, 2ml", adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitədir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Nuravit D3	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 111.11 IU (2.78 mcg)	Alpha tocopherol, Olive oil	TRIA Pharma İlaç A.Ş	Türkiyə	09.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nuravit D3 (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutricomp D	məhlul	500 ml	Water - 83 g, Starch - 12 g, Sunflower oil - 2.4 g, Soy protein - 1.2 g, Resistant starch - 0.75 g, Fish oil - 0.65 g, Inulin - 0.48 g, Soy fibre - 0.40 g, Wheat dextrin - 0.36 g, Rapeseed oil - 0.29 g, Tri calcium citrate x 4 H2O - 0.10 g, Tri potassium citrate x 4 H2O - 0.23 g, Pectin - 0.16 g, Di potassium phosphate - 0.15 g, Tri sodium citrate x 2 H2O - 0.15 g, Cellulose - 0.14 g, Sodium chloride - 0.18 g, Choline chloride - 40 mg, Magnesium carbonate x 5 H2O - 73 mg, Beta-carotene (1% on carrier) (Beta-carotene - 0.1 mg) - 10 mg, L-Ascorbic acid - 10 mg, DL-alpha tocopheryl acetate (50% on carrier) (Vitamin E acetate - 2.3 mg) - 4.5 mg, Ferrous (II) sulphate - 2.6 mg, Zinc sulphate x H2O - 3.3 mg, Nicotinamide - 1.8 mg, Manganese (II) chloride x H2O - 0.59 mg, Retinyl acetate (11.5% on carrier) (Vitamin A acetate - 0.106 mg) - 0.92 mg, Calcium D-pantothenate - 0.65 mg, Cholecalciferol (0.25% on carrier)(Vitamin D - 1.0 mcg) - 0.40 mg, Copper (II) sulphate x 5 H2O - 0.59 mg, Cyanocobalamin (0.1% on carrier)(vitamin B12 - 0.30 mcg) - 0.30 mg, Sodium fluoride - 0.22 mg, Pyridoxine hydrochloride - 0.24 mg, Phylloquinone (5% on carrier) (Vitamin K - 7 mcg) - 0.14 mg, Thiamine hydrochloride - 0.25 mg, Riboflavin - 0.20 mg, Chromium (III) chloride x 6 H2O - 51 mcg, Folic acid - 30 mcg, Potassium iodide - 17 mcg, Sodium molybdate x 2 H2O - 25 mcg, Sodium selenite - 15 mcg, Biotin - 5 mcg	Soy lecithin, Mono and diglycerides of fatty acids	Nutrichem Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp D (məhlul, 500 ml) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutricomp Drink Plus Chocolate	məhlul	200 ml	Water - 76 g, Maltodextrin - 17 g, Saccharose - 2.8 g, Rapeseed oil - 3.1 g, Milk protein - 2.8 g, Cocoa powder - 2.0 g, Whey protein - 1.9 g, Soy protein - 1.9 g, Sunflower oil - 0.72 g, Medium chain triglycerides (MCT oil) - 0.65 g, Tri calcium citrate x 4 H2O - 0.23 g, Tri potassium citrate x 4 H2O - 0.11 g, Fish oil - 0.17 g, Sodium chloride - 0.10 g, Potassium chloride - 86 mg, Choline chloride - 40 mg, Magnesium carbonate x 5 H2O - 40 mg, Tri magnesium dicitrate - 26 mg, L-Ascorbic acid - 15 mg, DL-alpha tocopheryl acetate (50% on carrier) (Vitamin E acetate - 3 mg) - 6 mg, Ferrous (II) sulphate - 1.7 mg, Zinc sulphate x H2O - 3.3 mg, Nicotinamide - 2.4 mg, Manganese (II) chloride x H2O - 1.7 mg, Retinyl acetate (11.5% on carrier) (Vitamin A acetate - 0.17 mg) - 1.5 mg, Calcium D-pantothenate - 1.2 mg, Cholecalciferol (0.25% on carrier)(Vitamin D - 1.8 mcg) - 0.72 mg, Copper (II) sulphate x 5 H2O - 0.67 mg, Cyanocobalamin (0.1% on carrier)(vitamin B12 - 0.55 mcg) - 0.55 mg, Sodium fluoride - 0.33 mg, Pyridoxine hydrochloride - 0.27 mg, Phylloquinone (5% on carrier) (Vitamin K - 12 mcg) - 0.24 mg, Thiamine hydrochloride - 0.23 mg, Riboflavin - 0.22 mg, Chromium (III) chloride x 6 H2O - 82 mcg, Folic acid - 45 mcg, Potassium iodide - 33 mcg, Sodium molybdate x 2 H2O - 30 mcg, Sodium selenite - 18 mcg, Biotin - 8 mcg	Flavour, Soy lecithin, Mono and diglycerides of fatty acids, Guar gum	Nutrichem Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Drink Plus Chocolate (məhlul, 200 ml) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunduğuna görə qeyd edilən doza yol verilməlidir.□
Nutricomp Drink Plus Strawberry	məhlul	200 ml	Water - 76 g, Maltodextrin - 15 g, Sugar - 6 g, Rapeseed oil - 3.1 g, Milk protein - 3 g, Whey protein - 2 g, Soy protein - 2 g, Sunflower oil - 0.83 g, Medium chain triglycerides (MCT oil) - 0.76 g, Tri calcium citrate x 4 H2O - 0.34 g, Tri potassium citrate x 4 H2O - 0.24 g, Fish oil - 0.17 g, Sodium chloride - 0.10 g, Potassium chloride - 86 mg, Magnesium carbonate x 5 H2O - 72 mg, Potassium dihydrogenphosphate - 56 mg, Tri magnesium citrate - 47 mg, Choline chloride - 40 mg, L-Ascorbic acid - 15 mg, DL-alpha tocopheryl acetate (50% on carrier) (Vitamin E acetate - 3 mg) - 6 mg, Ferrous (II) sulphate - 4.2 mg, Zinc sulphate x H2O - 3.3 mg, Nicotinamide - 2.4 mg, Manganese (II) sulphate x H2O - 1.8 mg, Retinyl acetate (11.5% on carrier) (Vitamin A acetate - 0.17 mg) - 1.5 mg, Calcium D-pantothenate - 1.2 mg, Cholecalciferol (0.25% on carrier)(Vitamin D - 1.8 mcg) - 0.72 mg, Copper (II) sulphate x 5 H2O - 0.67 mg, Cyanocobalamin (0.1% on carrier)(vitamin B12 - 0.55 mcg) - 0.55 mg, Sodium fluoride - 0.33 mg, Pyridoxine hydrochloride - 0.27 mg, Phylloquinone (5% on carrier) (Vitamin K - 12 mcg) - 0.24 mg, Thiamine hydrochloride - 0.23 mg, Riboflavin - 0.22 mg, Chromium (III) chloride x 6 H2O - 82 mcg, Folic acid - 45 mcg, Potassium iodide - 33 mcg, Sodium molybdate x 2 H2O - 30 mcg, Sodium selenite - 18 mcg, Biotin - 8 mcg	Flavour, Soy lecithin, Beta-carotene, Mono and diglycerides of fatty acids, Guar gum	Nutrichem Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Drink Plus Strawberry (məhlul, 200 ml) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunduğuna görə qeyd edilən doza yol verilməlidir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
NutriFull	Kapsul	6 x 10	Fish oil - 1000 mg (omega 3 - 300 mg, EPA - 180 mg, DHA - 120 mg)	Bovine gelatin, Glycerin E422, Water	DDL Medikal İlaç İthalat və İhracat Ltd. Şti.	Türkiyə	13.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NutriFull (kapsul, №60) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda istehsalçının ünvanı (istehsalat ünvanı) düzgün göstərilir.
Ocean Balıq Yağı Portağal Dadı ilə	Daxilə qəbul üçün məhlul	150 ml	Fish oil - 4506 mg, Total omega 3 - 1480 mg, EPA - 740 mg, DHA - 470 mg	Orange flavor, Tocopherol rich extract	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	06.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Balıq Yağı Portağal Dadı ilə (daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Microfer	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Lipofer (Corn starch - 70.8 mg, Ferric pyrophosphate (Iron - 8.5 mg) - 32.6 mg, Hydroxypropyl methylcellulose - 4.9 mg, Lecithin - 0.5 mg) - 108.97 mg	Distilled water, Invert sugar syrup (Beet sugar syrup), Cherry flavored, Xanthan gum, Potassium sorbate, Sodium benzoate	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	01.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Microfer (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul damir elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Multi	Şərbət	150 ml	Fish oil - 500 mg (Total Omega 3 - 160 mg), Vitamin C - 80 mg, Vitamin B3 - 16 mg, Vitamin E (as Vitamin E 50% CWS - 24 mg) - 12 mg α-TE, Zinc (as Zinc sulphate monohydrate - 10.29 mg) - 7,5 mg, Vitamin B5 (as Calcium D-pantothenate - 6.52 mg) - 6 mg, Vitamin B2 (as Riboflavin 5 phosphate, sodium - 1.92 mg) - 1.4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 1.702 mg) - 1.4 mg, Vitamin B1 (as Thiamine mononitrate - 1.472 mg) - 1,1 mg, Manganese (as Manganese sulphate - 2.746 mg) - 1 mg, Vitamin A (as Retinyl acetate Vitamin A 500.000 IU/G - 2.9 mg) - 500 mcg, Folic acid - 200 mcg, Iodide (as Potassium iodide - 0.098 mg) - 75 mcg, Selenium (as Sodium selenite - 0.12 mg) - 55 mcg, Molybdate (as Sodium molybdate - 0.107 mg) - 50 mcg, Vitamin D3 (Cholecalciferol 100000/g - 4 mg) - 10 mcg, Vitamin B12 - 2,5 mcg	Sodium benzoate, Xanthan gum, Orange flavored, Distilled water, Honey, Polysorbate 80, Potassium sorbate, Glycerol, Invert Sugar	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	15.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Multi (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Mummy	Kapsul	2 x 15	Fish oil - 400 mg (Total omega 3 – 250 mg, EPA - 36 mg, DHA - 200 mg, Other omega-3 fatty acids – 14 mg), Vitamin C - 40 mg, Vitamin B3 - 16 mg, Iron (as Iron fumarate) – 16 mg, Zinc (as Zinc oxide) - 10 mg, Vitamin B5 (as Calcium D-pantothenate - 6.52 mg) - 6 mg, Vitamin D3 (Cholecalciferol 100000/g) - 5 mcg, Vitamin B2 (as Riboflavin) – 1.4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.4 mg, Vitamin B1 (as Thiamine mononitrate) – 1.1 mg, Folic acid - 400 mcg, Iodide (as Potassium iodide) - 150 mcg, Selenium (as Sodium selenate) - 55 mcg, Biotin – 50 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2.5 mcg	Iron red oxide, Potassium aluminium silicate, Beeswax yellow, Coconut oil, Distilled water, Lesthin, Fish gelatin, Glycerol	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	23.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Mummy (kapsul №30) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Picozinc	Tablet	1	Zinc (as Zinc picolinate) - 15 mg	Microcrystalline cellulose, Dicalcium phosphate, Polyvinylpyrrolidone, Cross-linked carboxymethylcellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	22.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Picozinc (tablet №30) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Ofta Mix	Şərbət	100 ml	Bilberry (Vaccinium myrtillus) fruits dry extract - 300 mg, Phosphatidylserine 20% - 75 mg, L-Glutamine - 150 mg, L-Arginine aspartate - 500 mg, Choline bitartrate - 150 mg, Leucine - 150 mg, Threonine - 50 mg, Methionine - 50 mg, Isoleucine - 50 mg	Water, Fructose, Flavor, Potassium sorbate, Citric acid, Xanthan gum	ValueMed Pharma S.R.L	San-Marino	13.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ofta Mix (şərbət, 100 ml) (Seriya: 10518, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Olitirin	Kapsul	60	Olea europea leaf dry extract – 220 mg.	Corn starch, capsula shell (gelatin, glycerine, water)	Herba Flora MMC	Azarbaycan	14.09.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OLITIRIN (kapsullar, № 60) adlı məhsul qidani antioksidant təsirli bioloji faal maddələrlə zəngin etmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyvi dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda "İstifadə sahəsi" və göstərişlər" bəndi rəyə uyğun olaraq göstərilir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Omebil Forte	Kapsul	1	Omega 3 (fish oil) (18% EPA, 12% DHA) - 1000 mg, Vitamin E (DL-alpha-tocopherol) - 10 mg	Gelatin, Glycerol, Purified water	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	10.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omebil Forte (kapsul, №60) adlı məhsul omega-3 doymamış yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omega Lux	Kapsul	3 x 10	Fish oil (EPA - 360 mg, DHA - 240 mg, Other fatty acids - 240 mg) - 1000 mg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) - 7.5 mg	Gelatine, Deionized water, Glycerine	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega Lux (kapsul, №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Oracal	Tablet	4 x 15	Calcium carbonate - 1250 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Aerosil, Magnesium stearate	DDL Medikal İlaç İthalat və İhracat Ltd. Şti.	Türkiyə	28.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oracal (tablet №60) adlı məhsul kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda istehsalçının ünvanı (istehsalat ünvanı) düzgün göstərilir.
Ornamices	Kapsul	1	Lyophilized Saccharomyces Boulardii - 5 billion CFU	Microcrystalline Cellulose, Mannitol, Magnesium Stearate	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornamices (kapsul №10) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Orthovisc	İnyeksiya üçün məhlul	2 ml	Sodium hyaluronate 30mg, Sodium chloride 18mg, USP Water for injection q.s. to 2ml	Ayrı geyd edilməyib	Anika Therapeutics, Inc.	ABŞ	30.08.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Orthovisc, inyeksiya üçün məhlul, 2 ml, əvvəlcədən doldurulmuş spridə" adlı məhsul osteoartrit xəstəliyi zamanı yaranan sinovial oynaqqların disfunktsiyasında, oynaqqlarda sinovial mayenin tam və ya hissəvi olaraq müvəqqəti əvəzlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □
Ostikal / Ostical	Şərbət	150 ml	Calcium (as 1245 mg of Calcium citrate anhydrous) - 300 mg, Magnesium (as 234 mg of Magnesium chloride) - 60 mg, Vitamin D3 (Cholecalciferol) - 300 IU (7.5 mcg), Inositol (Vitamin B8) - 100 mg, Zinc (as 69.7 mg of Zinc gluconate) - 10 mg, Selenium (as 124.16 mcg of Sodium Selenite) - 50 mcg	Deionized water, Glycerol, Potassium sorbate, Citric acid, Sucralose, Tutti-frutti flavor	Tan İlaç və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	27.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ostikal / Ostical (şərbət 150 ml) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və dozaya uyğun olaraq göstərilir.
Otacı Herbal HOT	toz	12 q x 12	Ginger root powder - 240 mg, Vitamin C (L-ascorbic acid) - 60 mg	Saccharose, Ginger flavor, Orange flavor, Sodium bicarbonate, Cinnamon flavor, Menthol flavor, Lemon flavor, Citric acid anhydride, Tricalcium phosphate, Sunset yellow	Kurtsan İlaçları A.Ş	Türkiyə	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Herbal HOT (səse, № 12 - seriya nömrəsi: 221128, istehsal tarixi: 01.11.2020, son istifadə tarixi: 01.11.2022) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ovunorm	Tablet	2 x 15	Inositol 50 % - 1000 mg, Alpha-lipoic acid - 50 mg, Vitamin E - 20 mg, Zinc oxide - 6.25 mg (app. Zinc 5 mg), Folic acid- 0.4 mg, Coenzyme Q10 - 20 mg .	Microcrystalline cellulose, Colloidal silica, Magnesium stearate	ValueMed Pharma S.R.L	San-Marino	13.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ovunorm (tablet № 30) adlı məhsul qadınlarda reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
PDRN-Pro	İnyeksiya üçün məhlul	5 ml	Aqua > 75 - ≤ 100%, Sodium Hyaluronate > 0.1 - ≤ 1%, Sodium DNA > 0.1 - ≤ 1%	Ayrı geyd edilməyib	Camp Systems 2018, S.L.	İspaniya	29.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "PDRN-Pro, inyeksiya üçün məhlul, 5ml" adlı məhsul kosmetologiyada dəriyə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PDR-X100	İnyeksiya üçün məhlul	5 ml	Aqua >55% - <75%, GLICOLIC ACID >1% - <4%, MANDELIC ACID >1% - <4%, KOJIC ACID. >1% - <4%, Propylene Glycol >10% - <20%, pH >3,8 - <5,5	Ayrı geyd edilməyib	Camp Systems 2018, S.L.	İspaniya	30.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "PDR-X100, inyeksiya üçün məhlul, 5 ml" adlı məhsul kosmetologiyada dəriyə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Perfect Mind	Tablet	3 x 10	Centella asiatica(whole plant) extract- 200 mg; Bacopa monieri(whole plant) extract- 200 mg; Celastrus panniculatus(seed) extract- 100 mg; Terminalia arjuna (stem bark) extract- 100 mg; Asparagus racemosus(root) extract- 100 mg; Curcuma longa(rhizome) extract- 80 mg; Piper longum(fruit) powder- 30 mg; Angelica glauca (root) powder- 50 mg; Glycyrrhiza glabra (root) powder- 50 mg, Apium graveolens(fruit)powder- 40 mg.	Microcrystalline cellulose	Eternitive Herbals Private Limited	Hindistan	29.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Perfect Mind (tableti, № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:1)Köməkçi maddələr rəyə uyğun olaraq göstərilisin;□ 2)İnqredientlərin Azərbaycan dilinə tərcüməsi düzgün olunsun.
Pinku	Şərbət	120 ml			Ajanta Pharma Limited	Hindistan	03.09.2021	Xitam verilən müraciətlər	□ "Amex MMC şirkətinin" 01.09.2021 il tarixli № T21/074 sayılı məktubuna cavab olaraq bildiririk ki, Hindistanın "Ajanta Pharma Limited " şirkətinin istehsalı olan Pinku (şərbət, 120 ml ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı tərəfimizdən verilən sorğuya cavab ixtisaslaşdırılmış ekspertizanı yalnız qismən qane etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın (bax bənd:3.3.6. ) tələblərinə əsasən məhsul 0 yaşdan tövsiyə olunduğu halda, arızılı təklif olunan yaş həddinə dair müəlifə tədqiqatların protokolları təqdim etməmişdir. Məhsulun təhlükəsizliyinə dair təqdim olunan məktub məhsula dair aparılmış heç bir elmi tədqiqat nəticələrinin təqdimatı ilə təsdiqlənmişdir. □ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir.□
Poteston Forte	məhlul	10 ml № 30	Tongkat Ali Root powder- 150 mg, Epimedium brevicornum leaf dry extract. – 100 mg, Panax Ginseng root dry extract- 80 mg; Maca Root dry extract- 200 mg; L-Arginine – 1000 mg; L-Carnitine – 900 mg; Coenzyme Q10- 30 mg; Vitamin C(Ascorbic Acid)- 200 mg; Vitamin E as Tocopheryl acetate – 100 IU; Vitamin A (as Retinol acetate)- 1000 IU; Vitamin D3(as Cholecalciferol)- 600 IU; Zinc sulphate – 25 mg; Sodium selenite – 150 mcg; Folic Acid- 400 mcg.	Sodium benzoate, Potassium sorbate, Raspberry Flavor, Xanthan Gum, Sucralose, Deionized water.	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Poteston Forte (10 ml məhlul, sagedə № 30 ) adlı məhsul kişilərdə reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:köməkçi maddələr rəyə uyğun olaraq göstərilisin, istehsalçının təqdim etdiyi sənədə əsasən.
Pregnom	Kapsul	3 x 10	Fish oil (Omega - 3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg) - 369.565 mg, Thiamine HCL (Vitamin B1 - 1.4 mg) - 1.873 mg, Riboflavin (Vitamin B2) - 1.4 mg, Vitamin B3 (Niacinamide) - 16 mg, Calcium-D-pantothenate (Vitamin B5 - 6 mg) - 6.522 mg, Pyridoxine HCL (Vitamin B6 - 1.8 mg) - 2.188 mg, Vitamin B7 (Biotin) - 0.035 mg, Cyanocobalamin (Vitamin B12) - 2.5 mcg, Vitamin B9 (Folic acid) - 0.4 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Cholecalciferol (active Vitamin D3 - 5 mcg) - 0.2 mg, Zinc sulphate monohydrate (Zinc - 10 mg) - 27.45 mg, Ferrous fumarate (Iron - 17 mg) - 51.72 mg, Potassium iodide (Iodine - 150 mcg) - 0.196 mg, Sodium Selenite (Selenium - 55 mcg) - 0.12 mg	Deionized water, Gelatin (Bovine gelatin), Sunflower seed oil, Glycerin (E 422), Lemon peel oil, Silicon dioxide (E 551), Beeswax white (E 901), Tocopherol-rich extract (E 306), Iron oxide (red) (E172), Iron oxide (black) (E 172)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pregnom (kapsul, №30) adlı məhsul doymamış yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prenalen	toz	14	Garlic (Allium sativum L.) dry extract( standartized by alliin 1%( 1,440 mg) and alliin 2 %(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg. □	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides□	Polski Lek S.A.	Polşa	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PRENALEN (toz- sase, 5 g № 14) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:qablaşdırma və istifadə üzrə təlimatda "tərkib" rəyə uyğun olaraq göstərilisin!
Primoksin	Kapsul	3 x 10	L-carnitine L-tartrate - 500 mg, Coenzyme Q10 - 60 mg, Quercetine - 150 mg	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Primoksin (kapsul №30) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Promaxon	Daxilə qəbul üçün məhlul	10 ml № 10	Rojall Jelly-200 mg;Malpighia emarginata fruit dry extract- 370 mg; Vaccinium myrtillus fruit dry extract- 750 mg; Sambucus nigra fruit dry extract- 750 mg; Rubus caesius fruit dry extract- 750 mg; Rubus caesius fruit dry extract- 750 mg.	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose.	Sunmed İlaç Kozmetik və Gida Ürün San.və Tic. Ltd. Şti.	Türkiyə	13.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Promaxon(daxilə qəbul üçün məhlul, 10 ml № 10) adlı məhsul immun sistemin fəaliyyətini gücləndirmək üçün tövsiyə olunan vasitə olub,öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki,Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizanın aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən BFMQƏ- nin ingredientlərinin gündəlik dozəsi, bu maddələrin dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozadan yüksək olmamalıdır ( bax bənd 7).Adı çəkilən məhsulun tərkibindəki ingredientlərin gündəlik dozaları (EMEA-nın məlumatına əsaslanaraq)birdəfəlik terapevtik dozadan yüksəkdir.
Proven Whey Chocolate Ice Cream	toz	2006 q	RBGH&RBST Free Hydrolyzed Whey protein isolate – 27777 mg, Cocoa powder – 3428 mg, Natural and Artificial chocolate flavor – 600 mg, Xanthan gum – 110 mg, Sucralose – 80 mg, Sunflower lecithin – 5 mg	ayrıca göstərilməmişdir	Natural Vitamins Laboratory (for Gaspari Nutrition)	ABŞ	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Real Mass Chocolate Milkshake (toz, plastik konteyner 2006 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prudens C500	Fışıldayan tablet	1	Vitamin C (ascorbic acid) - 500 mg	Citric acid (E 330), Sorbitols (E 420), Sodium hydrogen carbonate (E 500), Lemon Flavour, Polyethylene glycol (E 1521), Aspartame (E 951), Sodium Saccharin (E 954), Riboflavins (E 101)	Erbex S.r.l	İtaliya	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prudens C500 (tablet №20) adlı məhsul vitamin C-nin əlavə mənşəli kimi tövsiyə olunan BFMQƏ, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prudens İmmuno	Fışıldayan tablet	1	Echinacea root d.e. (Echinacea angustifolia ) - 100 mg, Propolis powder d.e. - 40 mg, Zinc - 10 mg, Vitamin C - 500 mg	Citric acid (E 330), Sorbitols (E 420), Sodium hydrogen carbonate (E 500), Sodium cyclamate (E 952), Lemon Flavour, Polyethylene glycol (E 1521), Sodium Saccharin (E 954), Riboflavins (E 101)	Erbex S.r.l	İtaliya	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prudens İmmuno (tablet №20) adlı məhsul immun sistemin yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pulmolizin	Şərbət	125 ml	Malva sylvestris leaves dry extract- 25 mg; Althaea officinalis root dry extract- 25 mg; Plantago lanceolata leaves dry extract- 70 mg; Echinacea angustifolia herb dry extract- 25 mg; Urtica dioica leaves dry extract- 25 mg; Rosa canina fruit dry extract-120 mg	Sodium CMC, Xanthane Gum, Sodium saccharine, D. I. Water, Methyl Paraben, Propyl Paraben, Propylene glycol, Potassium Sorbate, Sugar, Orange flavor.	NUGEN Nutraceutical	Pakistan	06.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulmolizin (şərbət, 125 ml) adlı məhsul bəlgəmin ifrazını və tənəffüsünü asanlaşdıraraq, immun sistemin fəaliyyətini yaxşılaşdıraraq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qliders	Şərbət	150 ml	Glycine (as L-Glycine) - 50 mg, Vitamin D3 (Cholecalciferol) - 200 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 300 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2.5 mcg	Xanthan gum, Sorbitol, Citric acid, Sodium benzoate, Glycerine, Sucrose, Purified water, Flavouring agent	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qliders (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun buraxılış forması "şərbət" qeyd edilsin.
Ravida-F	Kapsul	3 x 10			NPL Fitoprodukt MMC	Ukrayna	02.09.2021	Xitam verilən müraciətlər	Xitam " Litpharm MMC" şirkətinin 19.05.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Ukrayna "NPL Fitoprodukt MMC" şirkətinin istehsalı olan 070621 seriyalı Ravida-F (kapsul №930) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Eyniləyin təyini: fol turşusu — qeyri-məqbul test. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməkdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Real Mass Chocolate Milkshake	toz	2.72 kq	Maltodextrin - 175090 mg, Waxy maize starch – 5000 mg, Carb10™ - 500 mg, Cluster Dextrin® Highly Branched Cyclic Dextrin – 500 mg, Whey protein concentrate – 65450 mg, Whey protein hydrolysate – 250 mg, Whey protein isolate – 250 mg, Micellar casein – 250 mg, Milk protein isolate – 250 mg, Egg white protein – 250 mg, Non creamer blend (Sunflower oil and/or Soybean oil, Corn syrup solids, Sodium caseinate, Mono&Diglycerides, Sodium citrate, Silicon dioxide, Soy lecithin) - 8000 mg, Fructosa – 8000 mg, Amino acid complex (L-glycine, Creatine Monohydrate, BCAA (L-soleucine, L-leucine, L-valine)) – 2500 mg, Natural and Artificial chocolate milk shake cream flavor – 4000 mg, Cocoa powder – 8000 mg, Enzyme blend (Amylase, Protease, Lactase) – 125 mg, MTC powder from Coconut – 110 mg, Acesulfame potassium – 100 mg, Sucralose – 100 mg, Sea salt - 100 mg, Alpha lipoic acid – 50 mg, Flax seed oil – 25 mg, Cocoa powder – 600 mg	ayrıca göstərilənməmişdir	Natural Vitamins Laboratory (for Gaspari Nutrition)	ABŞ	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Real Mass Chocolate Milkshake (toz, plastik konteyner 2.72 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Real Mass Chocolate Milkshake	toz	4.45 kq	Maltodextrin - 175090 mg, Waxy maize starch – 5000 mg, Carb10™ - 500 mg, Cluster Dextrin® Highly Branched Cyclic Dextrin – 500 mg, Whey protein concentrate – 65450 mg, Whey protein hydrolysate – 250 mg, Whey protein isolate – 250 mg, Micellar casein – 250 mg, Milk protein isolate – 250 mg, Egg white protein – 250 mg, Non creamer blend (Sunflower oil and/or Soybean oil, Corn syrup solids, Sodium caseinate, Mono&Diglycerides, Sodium citrate, Silicon dioxide, Soy lecithin) - 8000 mg, Fructosa – 8000 mg, Amino acid complex (L-glycine, Creatine Monohydrate, BCAA (L-soleucine, L-leucine, L-valine)) – 2500 mg, Natural and Artificial chocolate milk shake cream flavor – 4000 mg, Cocoa powder – 8000 mg, Enzyme blend (Amylase, Protease, Lactase) – 125 mg, MTC powder from Coconut – 110 mg, Acesulfame potassium – 100 mg, Sucralose – 100 mg, Sea salt - 100 mg, Alpha lipoic acid – 50 mg, Flax seed oil – 25 mg, Cocoa powder – 600 mg	ayrıca göstərilənməmişdir	Natural Vitamins Laboratory (for Gaspari Nutrition)	ABŞ	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Real Mass Chocolate Milkshake (toz, paketdə 4.45 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rekam	Daxilə qəbul üçün məhlul	50 ml			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	10.09.2021	Xitam verilən müraciətlər	"DSZ MMC" tərəfindən 02.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Rekam (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun tərkibində L-karnitin miqdarı təyini zamanı nəticə 53.07 % ( 80.0 - 110.0 %) alınmışdır ki, bu da normativ sənədlərdə göstərilənlə uyğun gəlmir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Renadil	Kapsul	2 x 15	Papain - 110 mg, Protease - 80 mg, Amilase - 80 mg, Fungal amilase - 6.67 mg, Rutin - 100 mg, Tripsin - 96 mg, Ximotripsin - 3.33 mg, Lipase - 8 mg, Fungal lipase - 3.33 mg, Bromelain - 3,33 mg	Magnesium salts of fatty acids, Vegetable gelatin (capsule shell)	Naturmed İlaç Kimya və Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	27.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renadil (kapsul № 30) adlı məhsul hazım prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restabyl	Kapsul	2 x 15	Valeriana officinalis root dry extract 0.8 % valeric acid - 120 mg, Griffonia simplicifolia seed dry extract 20% 5-HTP - 100 mg, Eschscholtzia californica aerial part dry extract 0.20% protopine - 75 mg, Passiflora incarnata aerial part dry extract 2% flavonoids - 40 mg, Melissa officinalis leaf dry extract 2.5% rosmarinic acid - 20 mg, Tilia platyphyllos flower dry extract 1% anhydrous routine - 10 mg, Melatonin - 1 mg, Vitamin B12 (Cyanocobalamine) - 2.5 mcg	Hydroxypropylmethylcellulose, Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Laboratorios Bio-Di's Espana	İspaniya	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restabyl (kapsul, №30) adlı məhsul MSS-nin faaliyyətini və yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restorfit C	toz	1	Inulin - 3000 mg, Sambucus nigra fruit extract - 300 mg, Vitamin C (as L-ascorbic acid) - 150 mg, Zinc (as Zinc citrate) - 5 mg	Sodium cyclamate (E 952), Citric acid (E 330), Flavouring black elder	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	28.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restorfit C (toz, şaşe №10)(Seriya: 115072, istehsal tarixi:01.07.2021, son istifadə tarixi: 31.07.2024) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Ritmecal Calcium	Şərbət	150 ml	Calcium Citrate - 400 mg, Phosphorus (as Calcium phosphate) - 200 mg, Magnesium gluconate - 150 mg, Phytin - 100 mg, Zinc gluconate - 6 mg, Vitamin K2 (as Menaquinon 7) - 50 mcg, Vitamin D3 (as Cholecalciferol) - 5 mcg	Deionized water, Fructose, Propylene glycol, Glycerin, Guar gum, Disodium EDTA, Potassium sorbate, Strawberry flavor	Sertez Kimya İnşaat Reklam ve Tekstil Dış Tic.Ltd.Şti	Türkiyə	03.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ritmecal Calcium (şərbət, 150 ml) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də darman vasitəsi deyil.□ Qeyd: qablaşma üzərində təsiredici maddələri ehtiva edən miqdardan (10 ml) göstərilməsi zəruridir.
Rivomit	Şərbət	150 ml	Zingiber officinale rhizoma dry extract- 100 mg; Mentha piperita leaf dry extract-200 mg; Citrus lemon peel dry extract -200 mg.	Deionized water, Xanthan Gum, Acacia Senegal Gum, Citric Acid, Potassium Sorbate, Sodium Benzote, Sucralose.	İmhotep İlaç Kozmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rivomit (şərbət, 150 ml) adlı məhsul həzm prosesini yaxşılaşdıraraq, ürəkbulanma və qusma zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də darman vasitəsi deyil.□ Qeyd:Tərkib, yaş həddi, əsas göstərişlər rəyə uyğun olaraq tərtib edilmişdir.
Rufalex	Tablet	1	D-Mannose - 46.65 mg, American cranberry (Vaccinium macrocarpon) fruit dry extract (eq.to 30 mg (30%) proanthocyanidin type A) - 100 mg, Potassium citrate (eq.to 23.2 mg elemental Potassium) - 60.55 mg, Ascorbic acid (eq.to 50.76 mg Vitamin C) - 50.76 mg	Polyvinylpyrrolidone, Microcrystalline cellulose, Silicone dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	29.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rufalex (tablet N230) adlı məhsul sidik-ifrazat sistemini fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də darman vasitəsi deyil.
Sedason 50	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Passiflora incarnata herb liquid extract - 15 mg, Tilia flower, leaf liquid extract - 15 mg, Melissa officinalis leaf liquid extract - 10 mg, Matricaria Chamomillae flower liquid extract - 15 mg, Crataegus sp. fruit, leaf, flower liquid extract - 3 mg, Magnesium citrate - 5 mg	Deionized water, Xanthan gum, Citric acid monohydrate, Raspberry flavour, Potassium sorbate, Sodium benzoate, Trisodium citrate, Sucralose	DSZ Doğal Sağlık Gıda ve Kozmetik Ürünleri	Türkiyə	27.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedason (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də darman vasitəsi deyil.□ Qeyd:Tərkib rəyə müvafiq olaraq qeyd edilsin.
SerraPlus	Kapsul	5 x 7	Pancreatin (Protease 10000 USP U+Amylase 10000 USP U+Lipase 1650 USP U) NF - 50 mg, Papain (Carica papaya) 200 TU/ mg - 18 mg (3600 TU), Trypsin 1000 IU/g - 10 mg (10 000 IU), Serratiopeptidase 2400 IU/mg - 10 mg (24000 IU), Chymotrypsin 1000 USP U/mg - 0.75 mg (750 USP U)	Magnesium stearate, Gellan gum, Hypromellose, Silicon dioxide, Titanium dioxide, Microcrystalline cellulose	Biofaktor Sp.zo.o	Polşa	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SerraPlus (kapsul, № 35) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də darman vasitəsi deyil.
Sfero Gel Light	inyeksiya üçün gel	2 ml	crosslinked collagen fraction 30-70 mcm	Ayrı geyd edilməyib	Biomir Servis	Rusiya	22.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sfero Gel Light, inyeksiya üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul travmatologiya və ortopediyada istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərm an vasitəsi deyil □ Qeyd: 1. Qablaşma (birinci və ikinci) üzərində seriya nömrəsi, istehsal tarixi və növü stiker üzərində deyil qablaşma (birinci və ikinci) üzərində göstərilməsi zəruridir.□ 2. Qeydiyyat şəhadatnaməsinin təqdim edilməsi zəruridir.□
Sfero Gel Long	inyeksiya üçün gel	2 ml	crosslinked collagen fraction 150-300 mcm	Ayrı geyd edilməyib	Biomir Servis	Rusiya	22.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sfero Gel Long, inyeksiya üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul travmatologiya və ortopediyada istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərm an vasitəsi deyil □ Qeyd: 1. Qablaşma (birinci və ikinci) üzərində seriya nömrəsi, istehsal tarixi və növü stiker üzərində deyil qablaşma (birinci və ikinci) üzərində göstərilməsi zəruridir.□ 2. Qeydiyyat şəhadatnaməsinin təqdim edilməsi zəruridir.□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməkdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Sfero Gel Medium	inyeksiya üçün gel	2 ml	crosslinked collagen fraction 70-150 mcm	Ayrı geyd edilməyib	Biomir Servis	Rusiya	22.09.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sfero Gel Medium, inyeksiya üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul travmatologiya və ortopediyada istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Qeyd: 1. Qablaşma (birinci və ikinci) üzərində seriya nömrəsi, istehsal tarixi və növü stiker üzərində deyil qablaşma (birinci və ikinci) üzərində göstərilməsi zəruridir. □ 2. Qeydiyyat şəhadətnaməsinin təqdim edilməsi zəruridir. □
SHF Omega 3 1000 mg	Kapsul	1	Fish oil - 1000 mg (Omega 3 - 300 mg, EPA - 180 mg, DHA - 120 mg)	Bovine gelatin, Deionized water, Glycerin	Aksuvital Doğal Ürünler Gıda San. və Tic. A.Ş.	Türkiyə	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SHF Omega 3 1000 mg (kapsul, №100) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SHF Omega 3-6-9 Omega 1000 mg	Kapsul	1	Fish oil - 800 mg (Omega 3 (EPA+DHA) - 275 mg), Flax seed oil - 50 mg (Omega 6 (Linoleic acid) - 15 mg, Omega 9 (Oleic acid) - 15 mg), Evening primrose oil - 150 mg (Omega 6 (Linoleic acid) - 60 mg, Omega 9 (Oleic acid) - 40 mg)	Bovine gelatin, Deionized water, Glycerin	Aksuvital Doğal Ürünler Gıda San. və Tic. A.Ş.	Türkiyə	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SHF Omega 3-6-9 Omega 1000 mg (kapsul, №100) adlı məhsul omega 3, 6, 9 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilsin.
Silaton	Şərbət	150 ml	Vitamin B1 (as Thiamine Hydrochloride) – 3 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) – 5 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin B2 (as Riboflavin) – 4 mg, Vitamin B3 (as Niacin) – 25 mg, Vitamin B5 (as Pantothenic acid) – 15 mg, Vitamin C (L-Ascorbic Acid) - 200 mg, Vitamin D3 (as Cholecalciferol) – 800 IU, Vitamin A (as Retinol acetate) – 1500 IU, Vitamin E (as alpha-tocopheryl acetate) – 80 IU, Iodine (as Potassium iodide) - 120 mcg, Copper (as Copper gluconate) – 1 mcg, Selenium (as Sodium selenate) - 70 mcg, Iron(II) sulfate – 20 mg, Zinc sulfate – 20 mg, Folic acid – 200 mcg, Biotin - 100 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silaton (şərbət 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sim-Flora	Kapsul	3 x 10	Saccharomyces Boulardi - 2.5 x 10 <sup>9</sup> CFU, Lactobacillus rhamnosus - 1.5 x 10 <sup>9</sup> CFU, Lactobacillus acidophilus - 2.5 x 10 <sup>9</sup> CFU, Lactobacillus Casei - 2.5 x 10 <sup>9</sup> CFU, Bifidobacterium Longum - 1.0 x 10 <sup>9</sup> CFU, Bifidobacterium lactis - 0.5 x 10 <sup>9</sup> CFU, Bifidobacterium bifidum- 0.5 x 10 <sup>9</sup> CFU, Spirulin - 100 mg	Cornstarch, Natural gelatin, Microcrystalline cellulose	DSZ Doğal Sağlq Gıda və Kosmetik Ürünleri	Türkiyə	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sim-Flora (kapsul №30) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Simsed	Kapsul	2 x 15	Valeriana officinalis root dry extract - 70 mg, Melissa officinalis leaf dry extract - 70 mg, Magnesium oxide - 100.751 mg, Passiflora incarnate herb dry extract - 35 mg, Tilia cordata flower dry extract - 20 mg, Hypericum perforatum flower dry extract - 20 mg, Eschscholzia californica herb powder - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6.078 mg	Silicium dioxide, Magnesium salts of fatty acids, Maltodextrin, Hydroxypropyl methylcellulose	A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simsed (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ QEYD:Tərkib rəyə uyğun qeyd edilsin.
Sinlon	Kapsul	2 x 10	Lysozyme - 20 mg, Lactobacillus sporogenes - 150 mln, Lactobacillus rhamnosus - 200 mln, Lactobacillus casei - 200 mln, Lactobacillus plantarum - 200 mln, Lactobacillus bulgaricus - 150 mln, Bifidobacterium longum - 100 mln, Bifidobacterium breve - 100 mln, Bifidobacterium infantis - 100 mln, Streptococcus thermophilus - 150 mln, FOS - 100 mg	Talc, Microcrystalline cellulose, Glazing agents (Capsule): Gelatin, Titanium dioxide (E 171)	Gricar Chemical S.R.L.	İtaliya	02.09.2021	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SINLON, kapsul № 20 adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sistoless	Tablet	3 x 10	Vaccinium macrocarpon fruit dry extract - 80 mg, Magnesium citrates - 80 mg, Dried Zea mays silk powder - 80 mg, Matricaria recutita flower dry extract - 80 mg, Ortosiphon stamineus leaf dry extract - 100 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	28.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistoless (tablet, №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Socifina	Şərbət	150 ml	GABA - 100 mg, Glutamine - 200 mg, Glycine - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Folic acid - 100 mcg, Magnesium citrate - 406 mg	Glucose-Fructose, Xanthan gum, Glycerol, Potassium sorbate, Sodium saccharine, Citric acid, Deionized water	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiyə	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Socifina (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Solde	Daxilə qəbul üçün məhlul	10 ml	Cholecalciferol (Vitamin D3) - 50.000 IU (1 drop/166.6 IU)	Sunflower oil, DL-alpha tocopherol	DDL Medikal İlaç İthalat və İhracat Ltd. Şti.	Türkiyə	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solde (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda istehsalçının ünvanı (istehsalat ünvanı) düzgün göstərilin. □ b)İstifadə qaydası rayə müvafiq olaraq qeyd edilsin.
Solfe Forte	Kapsul	1	Iron (II) sulfate (equivalent to 20 mg Iron (II)) - 54.5 mg, Vitamin C (as Ascorbic acid) - 50 mg, Folic acid - 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Natural gelatin □	"Bayaz Flora" MMC	Azərbaycan	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solfe Forte (kapsul, №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Stremax Mentol Okalipthus	Pastil	2 x 12	Thyme (Thyme sp.) above ground part dry extract- 12,25 mg; Thyme (Thyme sp.) above ground part liquid extract- 6,75 mg; Eucalyptus(Eucalyptus sp.) leaf oil- 2, 50 mg.	Sugar, Maltose, Menthol Flavoring, Natural Eucalyptus Aroma, Gum arabic, Citric Acid, Mint Oil, Brilliant Blue FCF.	Meksmar Doğal və Sağlıklı Ürünler İmalat ve Pazarlama Ltd. Şti.	Türkiyə	15.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stremax Mentol Okalipthus (pastil № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Sulajin	Tablet	2 x 15	Tanacetum parthenium flower extract – 120 mg, Vitex agnus-castus fruit extract – 80 mg, Magnesium carbonate – 50 mg (eq.to 14.3 mg Mg), Harpagophytum procumbens root extract (harpagosides 1.5 %) – 20 mg, Vitamin E 50% - 10 mg (eq.to 5 mg vitamin E), Vitamin B6 – 1 mg	Silicon dioxide, Microcrystalline cellulose, Magnesium-stearate.	Pharmex Rom Industry S.R.L	Rumıniya	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sulajin, tablet №30 (Seriya nömrəsi: 8550821; İstehsal tarixi: 01.08.2021; Son istifadə tarixi: 01.08.2024)adlı məhsul cinsi hormonal pozğunluqlar zamanı qadın orqanizmi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Neuroforce	Kapsul	1	Vitamin B1 (as Thiamine hydrochloride) – 1.1 mg, Vitamin B2 (Riboflavin) – 1.4 mg, Vitamin B3 (Niacin) – 16 mg, Vitamin B5 (Panthotic Acid) – 6 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) – 1.4 mg, Folic Acid – 200 mcg, Vitamin B12 (Cyanocobalamin) – 2.5 mcg, Biotin (as D-Biotin) – 50 mcg	Hydroxypropyl methyl cellulose, Microcrystalline cellulose, Ethylcellulose, PVP-K30, Corn starch, Lac, Shell (Hypromellose)	Gelpell AG	İsveçrə	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Neuroforce (kapsul, №30)(Seriya nömrəsi: 0890136, istehsal tarixi: 14.10.2019, son istifadə tarixi: 14.10.2022) adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tempukan		120 ml			ValueMed Pharma S.R.L	San-Marino	22.09.2021	Xitam verilən müraciətlər	" Nes Group MMC" şirkətinin 26.08.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, San-Marino "ValueMed Pharma S.R.L." şirkətinin istehsalı olan 10517seriyalı Tempukan (Şərbət120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -pH: 3.488 (3.8 - 4.5 ) UYĞUN DEYİL □ -İstehsalçının GMP sertifikatının keçiriliş tarixi sona çatmışdır. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □ □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Tevivo	Kapsul	1	Motherwort (Leonurus cardiaca) herb dry extract – 75 mg, Hawthorn (Crataegus monogyna) fruit dry extract – 75 mg, Lemon balm (Melissa officinalis) leaf dry extract – 50 mg, Valerian (Valeriana officinalis) root and rhizome dry extract – 50 mg, Lavander (Lavandula angustifolia) flower dry extract – 30 mg, Perforate (Hypericum perforatum) herb dry extract – 50 mg, Magnesium hydroxide (Magnesium hydroxide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg	Starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	21.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tevivo (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Chitosan Capsules	Kapsul	1	Chitosan (Degree of deacetylation of chitosan ≥ 85 g/100 g) - 150 mg	Capsule (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	06.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Chitosan Capsules (kapsul, №100) (Seriya nömrəsi: CH1022701E, istehsal tarixi: 27.02.2021, son istifadə tarixi: 26.02.2023) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Cordyceps	Kapsul	1	Fermented Cordyceps Mycelium powder (Mannitol ≥ 6 g/100 g, Adenosine ≥ 0.15 g/100 g) - 500 mg	Capsule material (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cordyceps (kapsul, №100) (Seriya nömrəsi: CG1030201E, istehsal tarixi: 02.03.2021, son istifadə tarixi: 01.03.2023) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Lipid Metabolic Management Tea	Çay	1.5 q № 40;	Herbal gynostemma pentaphyllum - 390 mg, Foliun nelumbinis - 390 mg, Radix polygoni multiflori - 255 mg, Green tea - 255 mg, Semen cassiae - 210 mg	yoxdur	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Lipid Metabolic Management Tea (çay, 1,5 qr filtr paket № 40) adlı məhsul lipidlərin metabolizmini tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Spirulina	Kapsul	1plastik flakonda 100 kapsul;	Dried Spirulina powder - 250 mg (Beta - carotene 147 mg/100 g, Protein 46.4 g/100 g)	Gelatin	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Spirulina (kapsul, №100) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Zinc Capsules	Kapsul	1	Zinc lactate (Zinc - 1.12 mg) - 4 mg, Egg white powder - 50 mg	Anhydrous glucose, Talc, Magnesium stearate, Capsule (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	07.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Zinc Capsules (kapsul, №60) (Seriya nömrəsi: CF1011901D, istehsal tarixi: 19.01.2021, son istifadə tarixi: 18.01.2023) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Triban	Şərbət	100 ml	Juglans nigra leaves extract - 500 mg, Polypodium virginianum root liquid extract - 400 mg, Cucurbita sp. seed liquid extract - 250 mg, Tanacetum vulgare herb liquid extract - 250 mg, Syzigium aromaticum flower bud liquid extract - 250 mg, Allium sativum bulb liquid extract - 250 mg	Glycerin, Carob syrup, Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Tədqiqatları Üretim və Araştırma Merkezi	Türkiyə	28.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Triban (şərbət, 100 ml) adlı məhsul qurd invazyalarını zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Trisida	Tablet	3 x 10	St. John's Wort herb extract: hypericin 0.075 – 0.13 % (Hypericum perforatum L.) - 425 mg, L-glycine - 200 mg, Magnesium citrate nonahydrate - 168 mg (contain 20 mg of magnesium ion), L-tryptophan - 100 mg, L-ascorbic acid - 50 mg, Pyridoxine hydrochloride - 5 mg	Potato starch, Magnesium stearate (magnesium salts of fatty acids) (E470b), Silicon dioxide (E551)	Biofaktor Sp.z.o.o	Polşa	08.09.2021	Xitam verilən müraciətlər	"Azəri Med QSC" tərəfindən 29.07.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Polşanın "Biofaktor Sp.z.o.o" şirkətinin istehsalı olan Trisida (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, tabletin dezinteqrasiya müddəti 69 daq, 48 san. (maks. 30 daq.) normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməktə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Tussor	Şərbət	100 ml	Hibiscus sabdariffa bloom extract – 100 mg, Piper nigrum seed extract – 100 mg, Ziziphus zizyphus fruit extract – 100 mg, Glycyrrhiza glabra root extract – 75 mg, Curcuma longa root extract – 30 mg, Zingiber officinale root extract – 30 mg, Menthol – 4 mg	Apple aroma, Potassium sorbate, Xanthan gum, Sorbitol, Deionized water	Reform Pharma İlaç Kimya Gıda Kosmetik Ticaret Sanayi Anonim Şirkəti	Türkiyə	08.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tussor (şərbət 100 ml) adlı məhsul balğam ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyvi dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: a) İstifadə üzrə təlimatda məhsula dair göstərilən farmakoloji təsirlər ləğv olunmamdır, belə ki, BFMQƏ-lar bu xüsusiyyətlərə malik olmur. □ b) Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmamdır.
Ultin	Şərbət	150 ml	Calcium lactate - 500 mg, Magnesium hydroxide - 20 mg, Vitamin D3 - 400 IU, Zinc sulphate - 20 mg, Copper gluconate (0.7 mg elemental Cu) - 5.3 mg, Vitamin K2 - 40 mcg, Fluorine - 5 mg	Deionized water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultin (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uriclean	Tablet	3 x 10	Phyllanthus urinaria whole plant extract-200 mg; Crataeva nurvala bark extract-150 mg; Bergenia ligulata root extract- 150 mg; Boerhavia diffusa whole plant powder - 100 mg; Curcuma longa rhizome extract-80 mg; Hemidesmus indicus root extract -80 mg; Piper cubeb fruit powder - 50 mg; Desmostachya bipinnata root powder- 50 mg; Dolichos biflorus seed powder -50 mg; Trachyspermum ammi seed powder - 40 mg.	Microcrystalline Cellulose, Talcum	Eternitive Herbals Private Limited	Hindistan	29.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uriclean (tablet, № 30) adlı məhsul sidik-ifrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyvi dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İnqredientlərin Azərbaycan dilinə tərcüməsi düzgün olunsun.
Utiodoc	Şərbət	300 ml			GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	27.09.2021	Xitam verilən müraciətlər	Fiziki şəxs Sevinc Tofiq qızı Quliyevanın 09.08.2021 il tarixli 022 sayılı məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan UTİODOC (şərbət, 300 ml № 1) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı ixtisaslaşdırılmış ekspertizası zamanı aşağıdakı çatışmazlıqlar aşkarlanmışdır: istehsalçı tərəfindən təqdim olunmuş məhsulun tərkib haqqında sənədində Chanca piedra və Equisetum arvensis bitki inqredientlərinin xammalları təqdim olunmamışdır. Yalnız Chanca piedra bitkisinin məhsula daxil olma forması ekstrakt kimi göstərilə belə, onun forması (quru, duru, qat) təqdim olunmayıb. Digər bitki tərkibli inqredientlərin daxil olma forması göstəriləməyib. Məhsulun istehsalat prosesi sxemindən bəlli olur ki, bitki inqredientləri məhsula bəzirmə formasında (qaynadılmış formada) daxil olunur: Xahiş olunur bunu daqiqləşdirəsiniz! Onu da qeyd edək ki, 2020-ci ildə eyni adlı və tərkibli məhsulun normativ sənədləri sözü gedən məhsulun normativ sənədləri ilə fərqləndiyi üçün ekspertiza zamanı yuxarıda qeyd olunan problemlər ortaya çıxıb.□ Deyilənləri nəzərə almağınız xahiş olunur və bununla bağlı müvafiq tədbirlərin görülməsi( yuxarıda deyilənlərlə bağlı müvafiq izahat məktubu, istehsalçı tərəfindən təsdiqlənmiş və korrekte olunmuş məhsulun tərkib haqqında sənədinin təqdimatı) zəruridir.□
Vazosmin	Kapsul	1	Diosmin (bioflavonoids from lemon) - 250 mg, Hesperidin (bioflavonoids from citrus lemon) - 30 mg, Rutin (bioflavonoids from Buckwheat (Fagopyrum esculentum)) - 60 mg, Ginkgo biloba leaf extract - 80 mg, Butchers broom (Ruscus aculeatus) rhizome extract - 30 mg, Horse chestnut (Aesculus hippocastanum) leaf extract - 20 mg, Ascorbic acid - 60 mg	Gelatin, Magnesium stearate, Micricrystalline cellulose, Silicone dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	27.09.2021	Xitam verilən müraciətlər	"Quliyeva Sevinc Tofiq qızı" tərəfindən göndərilmiş 09.08.2021-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan Vazosmin (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş ekspertiza zamanı yaranan sual nəzərinizə çatdırılır.□ -Belə ki, tərkibə aid sənəd və qablaşma üzərində olan məlumatlar bir-biri ilə uyğunlaşmır. Qablaşma üzərində olan məlumatın hamısı tərkibə aid sənəddə öz əksini tapmamışdır. □ Məhsula dair rəy verilməsi üçün yuxarıda qeyd edilən çatışmazlıqların aradan qaldırılması və müvafiq sənədlərin AEM-təqdim edilməsi zəruridir.
VeNatura 5-HTP	Kapsul	1	5-Hydroxytryptophan - 100 mg	Mannitol (E 421), Hydroxypropyl methyl cellulose, Isomaltulose, Magnesium stearate (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura 5-HTP (kapsul, №30) adlı məhsul 5-hidroksitriptofan amin turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Yaş həddi rəy müvafiq olaraq qeyd edilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
VeNatura D3 Vitamini 400 BV	məhlul	20 ml	Vitamin D3 (as Cholecalciferol) – 10 mcg (400 IU)	Olive oil	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura D3 Vitamini 400 BV (məhlul, sprey 20 ml)) adlı məhsul VitaminD-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Maqnezium Malat	Tablet	1	Magnesium (as Magnesium malate - 1379.3 mg) - 200 mg	Cellulose (E 460), Polyvinylpyrrolidone (E 1201), Magnesium salts of fatty acids (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Maqnezium Malat ( tablet №60) adlı məhsul maqnezium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd1:Tərəfimizdən verilmiş əvvəlki rəyda istehsalçı şirkətin adı və ünvanında dəyişiklik edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.□ Qeyd2:Tərəfimizdən verilmiş əvvəlki rəyda istehsalçı şirkətin ünvanında dəyişiklik edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.□ □
VeNatura Melatonin ODT	Tablet	1	Melatonin - 1 mg	Sorbitol (E 420), Mannitol (E 421), Magnesium salts of fatty acids (E 470b), Stevia (Stevia rebaudiana) leaf extract	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	17.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Melatonin ODT (tablet, № 90) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmişdir.
VeNatura Xlorella	Kapsul	1	Chlorella (Chlorella pyrenoidosa) - 520 mg	Hydroxypropyl methyl cellulose	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	02.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Xlorella (kapsul №60) adlı məhsul Orqanizmin müqavimətini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd 1:İstifadə qaydası rəyə uyğun qeyd edilmişdir. □ Qeyd2:Tərəfimizdən verilmiş əvvəlki rəyda istehsalçı şirkətin adı və ünvanında dəyişiklik edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.□ Qeyd3:Tərəfimizdən verilmiş əvvəlki rəyda istehsalçı şirkətin ünvanında dəyişiklik edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.□ □ □ □
Viazim	Tablet	3 x 10	Pancreatin- 50 mg, Betaine- 50 mg, Protease- 25 mg, Amylase- 25 mg, Papain- 15 mg, Bromelain- 15 mg, Pepsin- 15 mg, Ox bile powder NF- 10 mg, Lipase- 5 mg, Cellulase- 5 mg.	Calcium carbonate, Microcrystalline cellulose,Silicon dioxide, Croscarmellose sodium, Magnesium stearate, Stearic acid NF (Tristar 149 )	Robinson Pharma	ABŞ	14.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VIAZİM(tablet N 30) adlı məhsul (Seriya nömrəsi:T21B170 , istehsal tarixi: 08.06.2021 , son istifadə tarixi: 08.06.2024) hazm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viberan	Tablet	3 x 10	Magnesium lactate dihidrate - 187.5 mg, Soy 40% iso-flavone standardised extract - 50 mg, Melissa 3% flavone standardised extract - 40 mg, Vitamin C (Ascorbic acid) - 40 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.7 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.55 mg	Microcrystalline cellulose (E 460), Polyvinylpyrrolidone/Povidone (E 1208), Nutraflucient brown 114F265031, Magnesium stearate (E 572), Silicon dioxide (E 551)	Pharmex Rom Industry S.R.L	Rumıniya	31.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viberan (tablet, № 30) adlı məhsul qadınlarda menapauza zamanı tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Vidafer	Kapsul	1	Ferrous bisglycinate - 85 mg (Iron 17 mg), Vitamin C (L-ascorbic acid) - 60 mg	Brown rice, Hydroxypropyl methyl cellulose, Magnesium salts of fatty acids (E 470b)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vidafer (kapsul, №90) adlı məhsul dəmir elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməktə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Vinnipux	Şərbət	200 ml	Calcium Carbonate – 20 mg, Magnesium citrate – 20 mg, Vitamin B1 (asThiamin hydrochloride) – 0.6 mg, Vitamin B2 (as Riboflavin Sodium Phosphate) - 1 mg, Vitamin B3 (as Niacinamide) – 8 mg, Vitamin B5 (as Calcium Pantothenate) – 3 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) – 0.8 mg, Folic acid – 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 9 mcg, Vitamin A (as Retinyl Acetate) – 3 mg, Biotin – 20 mcg, Vitamin D3 (as Cholecalciferol) – 200 IU, Vitamin E (as tocopheryl acetate) – 15 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	20.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vinnipux (şərbət 200 ml) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vinorm	Kapsul	3 x 10	Gamma-aminobutyric acid - 150 mg, Glutamine - 50 mg, Ginkgo biloba leaf dry extract - 40 mg,Choline alfoscerate - 80 mg, Hypericum perforatum herb dry extract - 100 mg, Lecithin - 100 mg, Vitamin B2(as Riboflavin sodium phosphate) - 2.5 mg, Vitamin B3 ( as Niacinamide)- 27 mg,Vitamin B6(as Pyridoxine hydrochloride) - 1.5 mcg, Vitamin B12(as Cyanocobalamin) - 1.5 mcg, Folic acid - 150 mcg, Alpha lipoic acid - 30 mg	Corn starch, Natural gelatin	Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	18.08.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vinorm (kapsul,№ 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Virotin	Şərbət	120 ml	L-carnitine - 200 mg, Coenzyme Q10 - 10 mg, Vitamin B6 - 1.5 mg	Deionized water, Sugar, Xanthan gum, Raspberry flavour, Sodium benzoate, Potassium sorbate	CosmoActive İlaç A.Ş.	Türkiyə	23.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Virotin (şərbət, 120 ml) adlı məhsul orqanizmin metabolism proseslərini gücləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Məhsula dair istifadə üzrə təlimat ekspertizaya təqdim olunmadığı üçün,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunsun və rəydə göstərilənlər orada öz əksini tapsın.
Viscid Gel	Şərbət	125 ml	Dill (Anethum graveolens) herb liquid extract - 10 mg, Zingiber officinale rhizome liquid extract - 10 mg, Foeniculum vulgare fruit dry extract - 4.03 mg, Matricaria chamomilla flower dry extract - 4.03 mg, Malva sylvestris leaf dry extract - 10 mg, Plum fruit - 0.4 mg, Ficus carica - 0.4 mg, Sodium bicarbonate - 0.05 mg	Sodium Carboxymethyl Cellulose, Xanthan gum, Sodium saccharine, Methyl paraben, Propyl paraben, Propyl glycol, Potassium sorbate, Sugar crystal, Orange flavor, Water	NUGEN Nutraceutical	Pakistan	24.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viscid Gel (şərbət, 125 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Vitacarnizim	Şərbət	150 ml			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	09.09.2021	Xitam verilən müraciətlər	"DSZ MMC" tərəfindən 02.08.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Vitacarnizim (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun həcmi 136.0 ml (145 -- 150 ml) normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. Bundan başqa, L-karnitin miqdarı təyini zamanı nəticə 79.38 mg/10 ml və ya 26.46 % alınmışdır ki, bu da yolverilməzdir.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Vitafull	Tablet	3 x 10	Vitamin A acetate 3333 IU (eq. to 1000 mcg vitamin A) – 10.2 mg, Cholecalciferol (eq. to 400 IU vitamin D3) – 4 mg, Vitamin E 50 % (eq. to 27 mg vitamin E) – 54 mg, Vitamin K (eq. to 25 mcg vitamin K2) – 12.5 mg, Vitamin C (as Ascorbic acid) - 100 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 2 mg, Vitamin B2 (Riboflavin) - 2.5 mg, Vitamin B3 (Niacin) - 20 mg, Calcium pantothenate (eq. to Pantothenic acid 9.26 mg) – 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, Vitamin B7 (Biotin) – 30 mcg, Vitamin B12 0.1 % (eq. to 6 mcg Cyanocobalamin) – 6 mg, Vitamin B9 (Folic acid) - 400 mcg, Lutein – 8 mg, Licopene - 3 mg, Calcium carbonate (eq. to 80 mg calcium) – 200 mg, Ferrous fumarate (eq. to 18 mg iron) – 55 mg, Tricalcium phosphate (eq. to 20 mg phosphor and 40 mg calcium) – 100 mg, Potassium Iodide (eq. to 153 mcg iodine) – 0.2 mg, Magnesium sulphate (eq. to 40 mg magnesium) – 100 mg, Zinc gluconate (eq. to 14 mg zinc) – 98 mg, Sodium selenite (eq. to 41 mcg selenium) – 0.09 mg, Copper gluconate (eq. to 0.5 mg copper) – 3.5 mg, Manganese gluconate (eq. to 2.3 mg manganese) – 18 mg, Chromium picolinate (eq. to 35 mcg chromium) – 0.28 mg, Sodium Molybdate dihydrate (eq. to 17.8 mcg molybdenum) – 0.045 mg, Potassium chloride (eq. to 80 mg potassium and 70 mg chlorine) – 150 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicone dioxide, Nutrafcient (polyvinyl alcohol, polyethylene glycol, talc, red iron oxide, yellow iron oxide, black iron oxide, titanium dioxide)	Pharmex Rom Industry S.R.L.	Rumıniya	01.09.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitafull (tablet, № 30) (Seriya nömrəsi: 7050721, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Vitasupp All in 1	Şərbət	150 ml			Turkuaz Sağlq Hızmetleri Medical temizlik Kimyasal Ürünler San. ve Tic. A.Ş.	Türkiyə	08.09.2021	Xitam verilən müraciətlər	<p>"Vitamər MMC" tərəfindən göndərilmiş 12.07.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Turkuaz Sağlq Hızmetleri Medical temizlik Kimyasal Ürünler San. ve Tic. A.Ş." şirkətinin istehsalı olan Vitasupp All in 1 (Şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı C vitamininin miqdarı 1.27mq/ml (4.0mq/ml) olaraq aşkar edilmişdir. □</p> <p>Yuxarda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □</p>
Xolistan	Şərbət	150 ml	Cynara scolymus leaf dry extract - 1500 mg, Foeniculum vulgare seed dry extract - 100 mg, Mentha piperita leaf dry extract - 10 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	01.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xolistan (şərbət, 150 ml) adlı məhsul qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>Qeyd:İstifadə qaydası rəya uyğun qeyd edilsin.</p>
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	1	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.2920 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.1340 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.5930 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.3450 mg, Vitamin D3 (100.000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.3300 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.7140 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	Cornerstone Research & Development, Inc.DBA Capstone Nutrition	ABŞ	16.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAKAL EDVANS (tablet, № 90) (Seriya nömrəsi: B71414A17, istehsal tarixi: 04.11.2020, son istifadə tarixi: 04.11.2022) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p>
Zintox	Tablet	2 x 15	Ginger (Zingiber officinale) root powder - 250 mg, Blackcurrant (Ribes nigrum) fruit powder - 100 mg, Bilberry (Vaccinium myrtillus) leaves powder - 100 mg, Lemon balm (Melissa officinalis) leaves powder - 30 mg, Magnesium oxide - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 20 mg	Microcrystalline cellulose, Colloidal silica, Magnesium stearate	ValueMed Pharma S.R.L	San-Marino	23.09.2021	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zintox (tablet, №30) adlı məhsul ürəkbulanma və qusma halları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>